

1. Aşağıdakılardan hansı dövlət maliyyəsinin tərkib hissəsinə daxil deyil?
 - Büdcədənkənar fondlar
 - dövlət krediti
 - dövlət büdcəsi
 - a və b variantları
 - ✓ müəssisə və təşkilatların maliyyəsi

2. Maliyyə nəyin formalaşdırılmasında iştirak edir?
 - Pul vəsaitlərinin;
 - heç birinin.
 - Qiymətli kağızların;
 - ✓ Pul fondlarının;
 - Milli gəlirin;

3. Maliyyənin mahiyyətini göstər
 - pul vəsaitləri fondlarının məcmusudur
 - dövlətin qeyri-mərkəzləşdirilmiş pul vəsaitidir
 - vətədaşların pul vəsaitidir
 - müəssisənin pul vəsaiti fondudur
 - ✓ makro və mikro səviyyələrdə pul vəsaiti fondlarının formalaşması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar pul münasibətləridir

4. Maliyyənin nəzarət funksiyasının əsas məqsədi
 - maliyyə məsələləri üzrə qanunvericilik aktlarına əməl olunmasına nəzarət
 - cavabların heç biri düz deyil
 - maliyyə vəsaitinin düzgün və vaxtında yığılmasına nəzarət
 - ✓ bütün cavablar düzdür
 - xərclərin təyinatı üzrə istifadəsinə nəzarət

5. Dövlətin öz funksiyalarını yerinə yetirilməsi üçün onun əlində mərkəzləşdirilmiş maliyyə resurslarının olması (fikirini davam etdirin)
 - dövrü xarakter daşıyır
 - düzgün cavab yoxdur
 - zəruri deyil
 - dövrü xarakter daşıyır
 - ✓ zəruridir

6. Hansı obyektin bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?
 - istehsal və qeyri istehsal fondlarının
 - kredit fondlarının
 - istehsal fondlarının
 - əhalinin gəlirlərinin
 - ✓ Milli gəlirlərin

7. Maliyyə münasibətləri nəyin meydana gəlməsi ilə yaranıb?
 - maliyyə münasibətlərinin;
 - müəssisələrin
 - dövlət büdcəsinin
 - qiymətli kağızların
 - ✓ pulun

8. Maliyyə – Bu:

- Puldur
- Vergidir
- Əmək haqqıdır
- ✓ Pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsi ilə əlaqədar iqtisadi münasibətlərdir
- Qiymətli kağızlardır

9. Maliyyə haqqında deyilənlərdən düzgün olmayan fikri göstərin:

- Maliyyə ölkənin maliyyə resurslarının məcmusunu təşkil edən məqsədli pul vəsaitləri fondlardır
- maliyyə anlayışı tarixən mal mübadiləsi və pul münasibətlərini bildirib
- Cəmiyyətin inkişafı maliyyə münasibətlərinin inkişafı ilə müəyyən olunur
- ✓ Maliyyə ilə pulun funksiyaları eynidir
- Maliyyə - bölüşdürücü kateqoriyadır

10. Maliyyənin nəzarət funksiyasına aid olan əlaməti göstərin

- Vergilər sistemi vasitəsilə iqtisadiyyatın və investisiyanın tənzimlənməsini həyata keçirmək
- təhsil və mədəniyyət idarələrinin fəaliyyətinin maliyyələşdirilməsi.
- İstehsalın səmərəliliyinin yüksəldilməsini təmin etmək
- Milli gəlirin bir hissəsinin ayrı-ayrı sahələr üzrə yenidən bölüşdürülməsini həyata keçirmək
- ✓ Müəyyən olunmuş çatışmazlıqların aradan qaldırılması üçün konkret tədbirlər həyata keçirilməsi

11. Maliyyə vasitəsi ilə müəssisələrdə bölgü obyektini nə təşkil edir?

- kredit fondları
- istehsal və qeyri-istehsal fondlar
- ✓ məcmuu daxili məhsulun dəyəri
- əhalinin gəlirləri
- istehsal fondları

12. Hansı fikir səhvdir:

- Maliyyə münasibətləri bölgü xarakteri daşıyır;
- Maliyyə münasibətləri pul fondlarının yaradılması və istifadəsi ilə bağlıdır;
- ✓ Maliyyə istehsal kateqoriyasıdır;
- Maliyyə dəyər kateqoriyasıdır;
- Maliyyə münasibətləri dövlətlə bağlıdır.

13. Maliyyə ehtiyatlarının tərkibinə aid olmayanı göstərin

- mənfəət
- amortizasiya ayırmaları
- cavablar hamısı doğrudur
- xarici iqtisadi əlaqələrdən gəlirlər
- ✓ veksellər

14. Milli gəlirin yenidən bölgüsü istiqamətlərinə aid olmayanı göstərin:

- təsərrüfatlararası
- ərazilərarası
- dövlətlərarası
- sahələrarası
- ✓ təşkilatlararası

15. Maliyyənin meydana gəlməsinin səbəbləri.

- Kapitalizm cəmiyyətinin yaranması;
- Rəqabətin mövcudluğu.
- Monopoliyaların mövcudluğu;
- ✓ Əmtəə-pul münasibətlərinin və dövlətin meydana gəlməsi;

- Mərkəzləşdirilmiş iqtisadi sistemin ləğvi;

16. Təkraristehsal prosesinin maliyyə təminatı bu:

- xalis gəlir kimi milli gəlirin bir hissəsidir;
- nizamnamə kapitalı, kredit resurslarıdır;
- xarici iqtisadi fəaliyyətdən gələn gəlir, mənfəətdir;
- ✓ dövlətin və təsərrüfat subyektlərinin topladıqları maliyyə resursları vasitəsi ilə təkrar istehsal məsrəflərinin ödənilməsidir
- ÜDM-nin elementlərinin dəyərinin məcmusudur;

17. Maliyyənin predmetini nə təşkil edir?

- sahibkarlıq riskinin zamanətçisi kimi çıxış edən, gözlənilməz və fəvqəladə hadisələr zamanı əmlak mənafehlərinin qorunmasına xidmət edən münasibətlər sistemi
- müəssisənin fəaliyyətinin təşkili, planlaşdırılması və idarə edilməsi üzrə iqtisadi fəaliyyətdir
- müəssisədə amortizasiya ayırmaları hesabına yaradılan pul fondları
- mənfəət əldə etmək məqsədilə subyektlərin iqtisadi fəaliyyəti
- ✓ ÜDM- və Milli gəlirin bölgüsü və yenidən bölgüsü əsasında pul vəsaitləri fondlarının yaradılması və istifadəsi üzrə iqtisadi münasibətlər

18. Düzgün ifadəni seçib göstərin

- istənilən kredit münasibətləri maliyyə münasibətləridir
- istənilən iqtisadi münasibətlər maliyyə münasibətləridir
- iqtisadi münasibətlər ancaq pul və ya maliyyə münasibətləridir
- istənilən pul münasibətləri maliyyə münasibətləridir
- ✓ istənilən maliyyə münasibətləri pul münasibətləridir

19. Maliyyənin əsas prinsiplərini göstərin:

- ✓ vahidlik; balanslaşdırma; məqsədyönlü təyinat;
- maddi məhsuliyət; vahidlik; məqsədyönlü təyinat
- maddi məhsuliyət; sərbəstlik; maddi maraq
- məqsədyönlü təyinat; tamlıq; aşkarlıq
- tamlıq; aşkarlıq; vahidlik

20. Sadalananlardan hansı maliyyənin mahiyyətini tam ifadə edir?

- maliyyə pul fondlarının məcmusudur
- maliyyə dövlətin pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərin məcmusudur
- maliyyə dövlətin və müəssisələrin pul fondlarının məcmusudur
- ✓ maliyyə mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondlarının formalaşması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərin məcmusudur;
- maliyyə dövlətin pul fondlarının məcmusudur

21. Maliyyə təkraristehsal prosesinin hansı fazasında baş verir?

- İstehsal;bölgü
- Bölgü; istehlak
- İstehlak
- Mübadilə;bölgü
- ✓ bölgü

22. Maliyyənin funksiyalarını göstərin:

- tənzimləmə və beynəlxalq
- stimullaşdırıcı və sabitləşdirici
- sosial və sabitləşdirici;
- ✓ bölgü və nəzarət
- təkraristehsal və sosial

23. Maliyyə nədir?
- dövlətin pul vəsaitləridir
 - pul fondlarının məcmusu
 - dövlətin pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərdir
 - ✓ mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşdırılması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərdir;
 - dövlətin və müəssisələrin pul fondlarının məcmusudur
24. Maliyyə sisteminin hansı həlqəsi maliyyə resurslarının əsas mənbəyi kimi çıxış edir?
- büdcədənəknar fondlar;
 - sığorta fondu
 - dövlət krediti
 - ✓ müəssisə maliyyəsi
 - dövlət büdcəsi
25. Nəyə görə təsərrüfat subyektlərinin maliyyəsi maliyyə sisteminin əsasını təşkil edir?
- çünki burada maliyyə münasibətləri daha çox inkişaf etmişdir
 - çünki maliyyə münasibətlərinin mərkəzləşmə dərəcəsi bu sahədə daha çoxdur
 - çünki burada məqsədli fondlar yaradılır;
 - çünki dövlət maliyyəsinin yaranmasında yaxından iştirak edir
 - ✓ çünki burada dəyər yaradılır;
26. Maliyyə sisteminə aid olmayanı göstərin:
- bələdiyyə büdcəsi
 - dövlət krediti
 - dövlət büdcəsi
 - ✓ qanunverici orqan
 - büdcədənəknar fondlar;
27. Dövlət maliyyəsinə aid deyildir;
- Dövlət müəssisələrinin maliyyəsi
 - Dövlət krediti
 - Dövlət büdcəsinin yerli gəlirləri və xərcləri
 - Dövlət Sosial Müdafiə Fondunun xərcləri;
 - ✓ Yerli büdcələrin gəlirləri və xərcləri;
28. Dövlət krediti hansı iqtisadi sistemin tərkib hissəsidir?
- bank sisteminin
 - idarəetmə sisteminin
 - hamısı düzdür
 - ✓ maliyyə sisteminin
 - büdcə sisteminin
29. Maliyyə sisteminə aiddir: 1. parlament; 2. qanunverici orqan; 3. icraedici orqan; 4. büdcədənəknar dövlət fondlar; 5. dövlət büdcəsi; 6. dövlət krediti;
- 1; 2; 3
 - 3; 4; 5
 - 1; 3; 5
 - ✓ 4; 5; 6
 - 2; 5; 6
30. Maliyyə sistemi vasitəsilə həyata keçirilən tədbirlərin məcmusu: belə adlanır:

- Maliyyə planlaşdırılması
- Maliyyə taktikası
- ✓ Maliyyə siyasəti
- Maliyyə strategiyası
- Maliyyə mexanizmi

31. Maliyyə vasitəçilərinə hansı maliyyə müəssisələri aid deyildir?

- kommersiya bankları
- investisiya bankları
- ✓ ticarət müəssisəsi
- lizinq şirkəti
- kredit birlikləri

32. Dövlət maliyyə sisteminə daxil deyil:

- dövlət krediti;
- büdcədən kənar fondlar;
- dövlət maliyyə təşkilatları;
- dövlət büdcəsi;
- ✓ kommersiya təşkilatlarını maliyyəsi;

33. Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında qruplaşdırılır? 1. meqa və mezo səviyyələrdə yaradılan pul fondları; 2. mərkəzləşdirilmiş pul fondları; 3. dövlət və qeyri dövlət pul fondları; 4. qeyri mərkəzləşdirilmiş pul fondları; 5. müəssisələrin maliyyəsi və dövlət maliyyəsi;

- (3; 5;)
- (4; 5;)
- (3; 4;)
- (1; 3;)
- ✓ (2; 4;)

34. Dövlət maliyyəsinin formalaşması metodudur:

- Təsərrüfat subyektlərinin mənfəətinin alınması
- Ev təsərrüfatının gəlirlə işləməsi
- Maliyyə bazarlarında borclanma (borc almaq)
- ✓ Vergi qoyma
- Ev təsərrüfatının gəlirinin bir hissəsinin alınması

35. Ümumdövlət maliyyəsinə aid olanları seçib göstərin. 1. müəssisələrin maliyyəsi 2. dövlət krediti, 3. büdcədən kənar dövlət pul fondu; 4. dövlət orqanları 5. qeyri istehsal sahələrinin maliyyəsi

- (3; 4;)
- (4; 5;)
- (1; 2;)
- ✓ (2; 3;)
- (2; 4;)

36. Dövlət maliyyə sisteminə aid deyildir

- Büdcədən kənar fondlar
- dövlət müəssisələrinin maliyyəsi
- Dövlət və yerli büdcələr
- Dövlət krediti
- ✓ Kommersiya bankları

37. Dövlət maliyyəsinin yaranmasının ilkin şərtləri:

- Maliyyə bazarlarının yaranması
- Qızıl sikkələrin dövrüyyə buraxılması ilə
- Kredit münasibətlərinin yaranması
- Qızılın xüsusi əmtəə kimi ayrılması
- ✓ Dövlətin funksiyalarının yerinə yetirilməsi üçün

38. Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında qruplaşdırılır?

- ✓ mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondları;
- dövlət və ev təsərrüfatı səviyyəsində yaradılan pul fondları
- meqa və mezo səviyyələrdə yaradılan pul fondları;
- müəssələrin maliyyəsi və dövlət maliyyəsi
- dövlət və qeyri dövlət pul fondları

39. Dövlət maliyyəsinin həlqələrini göstərin.

- büdcədənəkar fondlar; dövlət maliyyəsi; yerli maliyyə;
- bələdiyyələrin maliyyəsi
- tədiyyə balansı; dövlət maliyyəsi; yerli maliyyə;
- ✓ dövlət büdcəsi; büdcədənəkar dövlət fondlar; dövlət krediti. Dövlət müəssisələrinin maliyyəsi
- yerli büdcələr; dövlət büdcəsi; büdcədənəkar fondlar

40. Ümumdövlət maliyyəsinə aid olanları seçib göstərin.

- müəssisələrin maliyyəsi, büdcədənəkar dövlət pul fondu
- sosial sığorta fondu, müəssisələrin maliyyəsi
- sığorta, dövlət müəssisələrinin maliyyəsi
- qeyri istehsal sahələrinin maliyyəsi
- ✓ dövlət büdcəsi, dövlət krediti, büdcədənəkar dövlət fondları

41. Maliyyə sisteminin həlqələri hansılardır?

- Milli məclis, maliyyə nazirliyi, Mərkəzi bank
- heç biri aid deyil
- prezident aparatı; Milli məclis; hesablama palatası
- ✓ müəssələrin maliyyəsi, dövlət maliyyəsi; ev təsərrüfatının maliyyəsi;
- maliyyə nazirliyi, vergilər nazirliyi, gömrük komitəsi.

42. Mərkəzləşdirilmiş fondlar hansılardır?

- Dövlət müəssisələrinin fondları; Büdcədənəkar fondlar
- kommersiya təşkilatların pul fondları.
- dövlət büdcəsi, dövlət müəssisələrinin büdcələri
- ✓ Dövlət büdcəsi; Büdcədənəkar fondlar
- Qeyri kommersiya təşkilatların fondları : Büdcədənəkar fondlar

43. Operativ maliyyə planlarını göstərin:

- Kassa planı, gəlirlər və xərclər balansı;
- Xərc smetası, kassa planı
- Gəlirlər və xərclər balansı, xərc smetası;
- ✓ Təqvim planı, kassa planı;
- Təqvim planı, gəlirlər və xərclər balansı;

44. Maliyyənin planlaşdırma metodlarını seçib göstərin: 1. iqtisadi tənzimləmə metodu; 2. iqtisadi təhlil metodu; 3. normativlər metodu; 4. müqaisəli təhlil metodu; 5. iqtisadi araşdırma metodu;

- 3; 4
- 4; 5
- 1; 5

- ✓ 2; 3
- 3; 5

45. Dövlət büdcəsinin layihəsi qəbul olunduqdan sonra onu hansı səlahiyyətli şəxs təsdiqləyir?

- Mərkəzi bankın sədri
- Vergilər naziri
- Baş nazir
- Maliyyə naziri
- ✓ Prezident

46. Maliyyənin planlaşdırma metodları hansılardır?

- müqaisəli təhlil metodu
- iqtisadi tənzimləmə metodu
- iqtisadi tənzimləmə metodu; iqtisadi tarazılıq metodu
- iqtisadi tarazılıq metodu; müqaisəli təhlil metodu; iqtisadi tənzimləmə metodu
- ✓ iqtisadi təhlil metodu; normativlər metodu; iqtisadi tarazılıq metodu

47. Fiskal siyasətə aiddir: 1. kredit siyasəti; 2. vergi siyasəti; 3. pul siyasəti; 4. borc siyasəti; 5. büdcə siyasəti;

- (2; 4;)
- (1; 3;)
- (3; 4;)
- (4; 5;)
- ✓ (2; 5;)

48. Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aiddir:

- Maliyyə informasiyası, tənzimləmə;
- ✓ Maliyyə informasiyası, planlaşdırma
- Maliyyə informasiya, operativ idarəetmə;
- Planlaşdırma, nəzarət;
- Planlaşdırma, operativ idarəetmə;

49. Maliyyənin idarə edilməsinin belə bir obyektı yoxdur

- müəssisələrin maliyyəsi;
- bələdiyyə maliyyəsi;
- dövlət maliyyəsi;
- ✓ maliyyə orqanları;
- sığorta münasibətləri;

50. Maliyyənin idarəetmə subyektlərinə aid deyil:

- müəssisələrin maliyyə xidməti
- maliyyə orqanı
- vergi orqan
- ✓ müəssisə maliyyəsi
- sığorta orqanı;

51. Büdcə vəsaitlərinin istifadəsinə maliyyə nəzarətini hansı orqan həyata keçirir?

- Daxili İşlər Nazirliyi və Baş Prokurorluq
- Vergilər Nazirliyi
- Mərkəzi Bank
- İqtisadi inkişaf nazirliyi
- ✓ Maliyyə Nazirliyi

52. Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aid olanları seçib göstərin: 1. Strateji idarəetmə; 2. Nəzarət; 3. Planlaşdırma, 4. Operativ idarəetmə; 5. Maliyyə informasiyasının əldə edilməsi;
- 4; 5
 - ✓ 3; 5
 - 1; 3
 - 3; 4
 - 1; 4
53. Maliyyə Nazirliyinin vəzifələrini göstərin.
- büdcə vəsaitlərinin məqsədyönlü xərclənməsinin təmin etmək; vergilərin düzgün ödənilməsinə təmin etmək
 - vergilərin və gömrük rüsumlarının düzgün ödənilməsinə nəzarət.
 - ✓ Büdcə planın hazırlanması; büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinin təmin etmək
 - vergilərin düzgün ödənilməsinə təmin etmək; fond birjasının fəaliyyətinə nəzarət; Pul-kredit siyasətinin həyata keçirmək; Büdcə planın hazırlanması
 - Pul-kredit siyasətinə nəzarət.
54. Dövlət maliyyə siyasətinin əsas istiqamətlərinə aiddir:
- Kredit təşkilatlarının fəaliyyətinin gəlirliliyinin təmin edilməsi
 - Pul-kredit sisteminin balanslaşdırılması və milli pul vahidinin ödəniş qabiliyyətliliyinin təminatı
 - Kommersiya banklarının inkişaf strategiyasının hazırlanması
 - Maliyyə bazarında rəqabətin təminatı
 - ✓ Dövlətin iqtisadi və sosial inkişaf prioritetlərinə uyğun olaraq rəşional bölgünün müəyyən edilməsi və maliyyə resurslarının istifadəsi
55. Fiskal siyasət dedikdə nə nəzərdə tutulur?
- Pul siyasəti və kredit siyasətinin məcmusu;
 - Pul siyasəti və vergi siyasətinin məcmusu.
 - Vergi siyasəti və investisiya siyasətinin məcmusu;
 - Büdcə siyasətinin investisiya siyasətinin məcmusu;
 - ✓ Büdcə siyasəti və vergi siyasətinin məcmusu;
56. Maliyyənin idarə edilməsi mərhələlərini göstərin:
- planlama və inkişaf
 - proqnozlaşdırma
 - uçota alma
 - inkişaf və idarəetmə
 - ✓ hazırlıq və birbaşa fəaliyyət
57. Maliyyə münasibətlərinin idarə edilməsi üsulları adlanır:
- audit
 - embarqo
 - differensiallaşdırma
 - ✓ maliyyə mexanizmi
 - dotasiya
58. Fiskal siyasətlə bağlı deyilənlərdən hansı səhvdir?
- Dövlət xərcləri və vergi ilə bağlı tənzimləmə sistemidir
 - ✓ Strateji məhsulların qiymətlərinin tənzimlənməsi məqsədilə həyata keçirilən tədbirlər sistemidir
 - Hökumətin makroiqtisadi məqsədlərə nail olunması üçün dövlətin vergilər və xərclər üzrə məqsədyönlü fəaliyyətidir
 - Dövlətin büdcə-vergi siyasətini ifadə edir
 - Maliyyə siyasətinin mühüm tərkib hissəsi kimi çıxış edir
59. Öz funksiya və vəzifələrini yerinə yetirmək üçün maliyyənin təşkili və istifadəsi ilə bağlı dövlətin tədbirlər planının məcmusu nə adlanır?

- maliyyə
- ✓ maliyyə siyasəti
- maliyyənin idarə edilməsi
- maliyyə nəzarəti
- maliyyə mexanizmi

60. Maliyyə siyasətinin tərkibinə aid edilmir:

- Fiskal siyasəti
- Vergi siyasəti
- ✓ İqtisadi Siyasət
- İnvestisiya siyasəti
- büdcə siyasəti

61. Maliyyə mexanizminin tərkibinə daxil deyil:

- Maliyyə planlaşdırılması
- ✓ Maliyyə strategiyası və taktikası
- Maliyyə qanunvericiliyi
- Maliyyə göstəriciləri; norma və normativləri.
- Maliyyə vasitələri və stimulları

62. Aşağıdakılardan hansı maliyyə taktikasının mahiyyətini ifadə edir

- dövlətin baş maliyyə planıdır
- ✓ cəmiyyətin inkişafının konkret mərhələsində qarşıya çıxan maliyyə məsələlərinin vaxtında və qısa müddətdə həll edilməsidir
- uzunmüddətli perspektivə hesablanan və bir qayda olaraq iri miqyaslı məsələlərin həllini nəzərdə tutan maliyyə siyasətinin uzunmüddətli xəttidir
- ölkənin maliyyə resurslarının məcmusunu təşkil edən məqsədli pul vəsaitləri fondlarıdır
- maliyyə münasibətlərinin idarə edilməsi üsullarının məcmusudur.

63. Qarşıya qoyulan məqsədlərin xarakterindən və həlli metodlarından asılı olaraq maliyyə siyasəti neçə yerə ayrılır?

- üç
- ✓ iki
- beş
- altı
- dörd

64. Aşağıdakılardan hansı maliyyə siyasətini ifadə etmir?

- Dövlətin maliyyə sistemi vasitəsilə həyata keçirdiyi tədbirlərin məcmusudur
- ✓ Qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyət göstərən maliyyə münasibətlərinin ayrı-ayrı həlqələrinin məcmusudur
- dövlətin maliyyə resurslarının toplanması, yenidən bölüşdürülməsi və istifadəsilə əlaqədar həyata keçirdiyi tədbirlər məcmusudur
- Qarşıya qoyulan məqsədlərin xarakterindən və həlli metodlarından asılı olaraq maliyyə siyasəti maliyyə taktikası və strategiyasından ibarətdir.
- Maliyyə siyasəti maliyyə münasibətləri sistemində dövlətin müvafiq strukturları tərəfindən həyata keçirilən maliyyə tədbirlərinin məcmusudur

65. Aşağıdakılardan hansı maliyyə strategiyasının mahiyyətini ifadə edir

- müxtəlif pul vəsaiti fondlarının formalaşdırılması və istifadəsi ilə əlaqədar olan iqtisadi münasibətləri əhatə edir
- ✓ uzunmüddətli perspektivə hesablanan və bir qayda olaraq iri miqyaslı məsələlərin həllini nəzərdə tutan maliyyə siyasətinin uzunmüddətli xəttidir
- cəmiyyətin inkişafının konkret mərhələsində qarşıya çıxan maliyyə məsələlərinin vaxtında və qısa müddətdə həll edilməsidir
- maliyyə münasibətlərinin idarə edilməsi üsullarının məcmusudur
- qarşılıqlı əlaqə və qarşılıqlı fəaliyyət göstərən maliyyə münasibətlərinin ayrı-ayrı həlqələrinin məcmusudur

66. Dövlət maliyyə siyasətinin əsas strateji istiqamətlərinə aiddir:

- Bələdiyyə xərclərinin artırılması
- ✓ İqtisadiyyatda investisiya fəaliyyətinin stimullaşdırılması
- Dövlət borcunun artırılması
- Dövlətin xarici maliyyəinstitutları ilə əlaqələndirilməsi
- Bank likvidliyinin azaldılması

67. Fiskal siyasətə aiddir:

- kredit siyasəti
- ✓ büdcə-vergi siyasəti
- pul kredit siyasəti
- borc siyasəti
- ammortizasiya siyasəti

68. Mərkəzləşdirilmiş pul fondların əmələ gəlməsi və istifadəsinin forma və metodlarının məcmusu dedikdə nə başa düşülür?

- sığorta münasibətləri
- ✓ Büdcə mexanizmi
- Büdcə prosesi;
- Büdcə planlaşdırılması
- Büdcə münasibətləri

69. Məqsədinə görə maliyyə siyasəti aşağıdakı hissələrə bölünür: 1. iqtisadi strategiya; 2. maliyyə taktikası; 3. iqtisadi taktika; 4. büdcə siyasəti; 5. maliyyə strategiyası;

- 1, 4
- ✓ 2, 5
- 2, 3
- 1, 5
- 2, 4

70. Maliyyə siyasətinin məqsədi:

- yalnız sosial xərclərin ödənilməsi
- ✓ cəmiyyətin inkişafı üçün zəruri olan maliyyə ehtiyatlarının tam səfərbərliyə alınması
- neqativ nəticələr ilə əlaqədar olaraq zərərin hesablanması
- təbiətin mühafizəsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi
- istehsalın və texnologiyanın təkmilləşdirilməsi

71. Düzgün olan fikri göstərin:

- Maliyyənin beş funksiyası var
- ✓ Maliyyə mexanizmi - maliyyə münasibətlərinin idarə edilməsi üsullarının məcmusudur
- Dövlət maliyyəsinin tərkibinə yalnız dövlət büdcəsi daxildir
- Maliyyənin funksiyaları bölgü və sabitləşdiricidir
- Maliyyə münasibətləri təkrar istehsalın istehlak fazasında baş verir

72. Maliyyə Nazirliyinin səlahiyyətlərinə aiddir:

- dövlət büdcəsinin icrası haqqında hesabatə rəy vermək
- ✓ büdcə layihəsinin hazırlanması və Milli Məclisin müzakirəsinə təqdim etməsi
- bələdiyyə büdcələrinin təsdiqi
- bələdiyyə qarşılıqlı əlaqələrinin həyata keçirilməsi qaydalarının müəyyən edilməsi
- büdcə qanununun qəbul edilməsi;

73. Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir: 1. sənədli nəzarət. 2. səyyar nəzarət, 3. daxili nəzarət; 4. kameral nəzarət. 5. xarici nəzarət

- 3; 5

- 1; 3
- 4; 5
- 1; 5
- ✓ 2; 4

74. Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir:

- Kameral nəzarət. İlkin nəzarət.
- Kameral nəzarət, sənədli nəzarət.
- Səyyar nəzarət, sənədli nəzarət.
- ✓ Səyyar nəzarət, kameral nəzarət.
- Sənədli nəzarət, ilkin nəzarət.

75. Maliyyə nəzarətinin aparılması mərhələlərinə aid deyil:

- Yoxlamaya (təftişə) hazırlıq.
- Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi.
- Yoxlama materiallarının reallaşdırılması
- Yoxlamanın aparılması.
- ✓ Dövlət büdcəsi qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsi

76. Azərbaycan Respublikası Hesablama Palatası nəzarət etməyə borcludur. Uyğun olmayan variantı seçin:

- AR Hökuməti tərəfindən alınmış xarici kreditlərin səmərəli istifadə edilməsinə
- Azərbaycanın borc formasında və qaytarılmamaqla xarici ölkələrə və beynəlxalq təşkilatlara verdiyi vəsaitlərə
- AR-nın dövlət daxili və xarici borclarının vəziyyətinə
- ✓ Bankların fiziki şəxslərə verdiyi kreditlərin geri qaytarılmasına
- AR Milli Bankının dövlət borclarına xidmət edilməsi üzrə fəaliyyətinə

77. Təftişin yekun aktı neçə nüsxədə tərtib edilir və imzalanır?

- Dörd
- Bir
- Məhdudlaşdırılmır
- Üç
- ✓ İki

78. Səyyar maliyyə nəzarətinə aid olmayanı göstərin:

- Planlı səyyar maliyyə nəzarəti keçirilməsi haqqında nəzarət obyektinə əvvəlcədən məlumat verilir
- Səyyar maliyyə nəzarəti planlı ola bilər
- Plandan kənar səyyar yoxlama müfəttiş qrupu tərəfindən təşkilatın yerləşmə və yaxud fəaliyyət yeri üzrə keçirilir
- ✓ plandan kənar səyyar maliyyə nəzarəti müəssisələrin təqdim etdiyi sənədlər üzrə maliyyə orqanlarında həyata keçirilir
- Planlı səyyar maliyyə nəzarəti müəssisənin fəaliyyət göstərdiyi yerdə keçirilir

79. Aşağıda sadalanan fikirlərdən hansı ilkin maliyyə nəzarətinə aid deyil.

- maliyyə əməliyyatları yerinə yetirilənə qədər həyata keçirilir
- bu proses maliyyə planlarının, smetaların tərtibindən əvvəl baş verir
- ✓ əməliyyat yerinə yetirilərkən, vəsait bölüşdürülərkən, xərclənərkən, bu və ya digər tədbirin həyata keçirilməsi üçün büdcədən vəsait ayrılarkən və s. hallarda tətbiq olunur
- bu proses bütün səviyyələrdə büdcələrin və büdcədən kənar fondların maliyyə planlarının tərtibindən əvvəl baş verir
- İlkin maliyyə nəzarəti vəsaitlərdən daha səmərəli və qənaətlə istifadə etməyə zəmin yaradır

80. Nəzarətin keçirilməsi prosesində idarə edilən subyektin əməliyyatının tam tutumu üzrə maliyyə nəzarətinin hansı növləri ayırd edilir:

- Faktiki və sənədli
- Səyyar və kameral
- ✓ Tematik və kompleks
- İlkin, cari və sonradan

- Daxili,xarici və qarışıq

81. Nəzarəti həyata keçirən şəxslərin və idarəedilən subyektin qarşılıqlı münasibətlərinin strukturu üzrə nəzarət növlərinə aiddir:

- ✓ Daxili,xarici və qarışıq
- İlkin, cari və sonradan
- Səyyar və kameral
- Faktiki və sənədli
- Tematik və kompleks

82. Nəzərdən keçirilən məsələlər əmlakın vəziyyətinin öyrənilməsini tələb etmərsə, məhkəmə- mühasibat ekspertizası maliyyə nəzarətinin hansı növü üzrə tətbiq edilir:

- səyyar və sənədli
- kameral və faktiki
- ✓ kameral və sənədli
- kameral və həm sənədli, həm də faktiki
- səyyar və faktiki

83. Maliyyə nəzarətinin növlərinin göstərin

- ✓ idarədaxili; dövlət; auditor;
- təftiş; yoxlama; auditor; ictimai
- dövlət; auditor; yoxlama; təftiş
- ilkin, cari, sənədlərin oxunması
- təftiş; auditor; təsərrüfatdaxili

84. Dövlət büdcəsinin icrasına nəzarət hansı dövlət orqanları həyata keçirir?

- Mazliyyə Nazirliyi və Auditorlar Palatası.
- Hesablama Palatası və Auditorlar Palatası
- Milli Məclis və Auditorlar Palatası.
- ✓ Hesablama Palatası.
- Auditorlar Palatası;

85. Azərbaycan Respublikası Hesablama Palatası hansı orqana hesabat verir:

- İqtisadiyyat Nazirliyinə
- AR Vergilər Nazirliyinə
- Yalnız AR Prezidentinə.
- ✓ Milli Məclisə
- AR Maliyyə Nazirliyinə

86. Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir:

- Kameral nəzarət. İlkin nəzarət.
- Kameral nəzarət, sənədli nəzarət.
- Sənədli nəzarət, ilkin nəzarət.
- ✓ Səyyar nəzarət, kameral nəzarət.
- Səyyar nəzarət, sənədli nəzarət.

87. Müəssisə, idarə və təşkilatların konkret dövr ərzindəki təsərrüfat-maliyyə fəaliyyətinin sənədlər əsasında yoxlanılması:

- Tematik yoxlama.
- Çarpaz yoxlama.
- monitoring
- ✓ Təftiş.
- Təhlil

88. Maliyyə nəzarətinin metodlarını seçib göstərin: 1. İlkin nəzarət, 2. tematik yoxlama; 3. təhlil; 4. sənədli nəzarət; 5. cari nəzarət,
- ☒ 2; 3
- ☐ 1; 5
 - ☐ 3; 4
 - ☐ 4; 5
 - ☐ 3; 5

89. Aşağıdakılardan hansı yanlıştır.

- ☐ Hesablama Palatasının həyata keçirdiyi nəzarətin əsas formaları tematik yoxlamalar və təftişdir
- ☐ Hesablama Palatası AR hökumətindən asılı olmayan, Milli Məclisə hesabat verən nəzarəti orqanıdır
- ☐ Hesablama Palatası geniş səlahiyyətlərə malik dövlət büdcə nəzarəti orqanıdır.
- ☒ Qanunvericiliyə əsasən Hesablama Palatasının fəaliyyətinin nəticələri kütləvi informasiya vasitələrində işıqlandırılmamalıdır
- ☐ Hesablama Palatasının səlahiyyət sferası - dövlət mülkiyyətinə və dövlət pul vəsaitlərinə nəzarət etməkdir

90. Azərbaycan Respublikası Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu, neçənci ildə qəbul olunmuşdur?

- ☐ 1996.0
- ☐ 1995.0
- ☒ 1999.0
- ☐ 1998.0
- ☐ 2000.0

91. Aşağıda sadalananlardan hansı dövlət maliyyə nəzarətini həyata keçirən subyektlərə aid deyil:

- ☐ Dövlət Xəzinədarlıq Agentliyi
- ☐ Azərbaycan Respublikası Hesablama Palatası
- ☐ Azərbaycan Respublikası Maliyyə nazirliyi
- ☒ Azərbaycan Respublikası Auditorlar Palatası
- ☐ Azərbaycan Respublikası Vergilər Nazirliyi

92. Hesablama Palatası sədrinin, sədr müavininin və auditorların səlahiyyət müddəti nə qədərdir:

- ☐ 8 ildir
- ☐ 7 aydır
- ☐ 5 ildir
- ☒ 7 ildir
- ☐ 8 aydır

93. Hesablama Palatası ibarətdir

- ☐ sədr, sədr müavini və 9 auditor
- ☒ sədr, sədr müavini və 7 auditor
- ☐ sədr, sədr müavini və 14 auditor
- ☐ sədr, sədr müavini və 21 auditor
- ☐ sədr, sədr müavini və 8 auditor

94. Maliyyə nəzarətinin obyektı nədir?

- ☐ təsərrüfat münasibətləri
- ☐ iqtisadi münasibətlər
- ☒ bölgü münasibətləri
- ☐ beynəlxalq münasibətlər
- ☐ variantların heç biri düz deyil

95. Dövlət maliyyə nəzarəti orqanlarına aid deyil:

- ☐ Milli Məclisin Hesablama Palatası.
- ☐ AR Vergilər Nazirliyi

- AR Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyi
- ✓ Azərbaycan Respublikası Auditorlar Palatası.
- AR Maliyyə Nazirliyi.

96. Maliyyə nəzarətinin tərkibinə daxildir:

- Vergi nəzarəti, büdcə nəzarəti, statistik nəzarət.
- ✓ Sığorta nəzarəti, vergi nəzarəti, büdcə nəzarəti.
- Sığorta nəzarəti, texniki nəzarət, büdcə nəzarəti.
- Büdcə nəzarəti, vergi nəzarəti, inzibati nəzarət.
- Büdcə nəzarəti, vergi nəzarəti, qiymət nəzarəti.

97. Nəzarət subyektləri üzrə maliyyə nəzarətinin təsnifatına daxil deyil:

- Müstəqil nəzarət.
- ✓ Cari nəzarət.
- Bələdiyyə nəzarəti.
- Daxili nəzarət.
- Dövlət nəzarəti.

98. Maliyyə nəzarətinin üsullarını göstərin:

- Cari nəzarət, ilkin nəzarət
- ✓ İqtisadi təhlil, monitoring, müayinə
- Təhlil, ilkin nəzarət
- yoxlama, cari nəzarət.
- Təftiş cari nəzarət

99. Maliyyə nəzarətinin metodları hansılardır?

- Tematik yoxlama, sənədli nəzarət, təhlil
- İlkin nəzarət, cari nəzarət, təftiş;
- Təftiş, təhlil, sənədli nəzarət
- ✓ Təftiş, təhlil, tematik yoxlama;
- Təhlil, ilkin nəzarət, təftiş.

100. Həyata keçirilmə vaxtına görə maliyyə nəzarətinin formalarını seçib göstərin: 1. təhlil; 2. qabaqcadan; 3. sonradan; 4. yoxlama; 5. təftiş

- 1; 5
- ✓ 2; 3
- 1; 4
- 4; 5
- 3; 4

101. Mülkiyyət formasına görə maliyyə nəzarətinin növlərini seçib göstərin: 1. dövlət; 2. qeyri-dövlət; 3. təftiş; 4. ilkin, 5. cari

- 2; 3
- ✓ 1; 2
- 3; 5
- 4; 5
- 3; 4

102. Dövlətin mərkəzləşdirilmiş xərclərinin auditini hansı orqan aparır?

- Auditor Palatası
- ✓ Hesablama Palatası
- Dövlət Palatası.
- Mərkəzi Palata
- Mühəsibat Palatası

103. Aşağıdakı subyektlərdən hansı Dövlətin Konstitusiyası əsasında yaradılmış nəzarətçi orqanlara aiddir?

- Azərbaycan Respublikası Vergilər Nazirliyi
- ✓ Azərbaycan Respublikası Hesablama Palatası
- daxili audit xidməti
- xəzinədarlıq
- Azərbaycan Respublikası Maliyyə Nazirliyi

104. Təşəbbüslü nəzarət kimin qərarı ilə müəyyən edilir:

- Dövlətin
- ✓ təsərrüfat subyektinin özünün
- Vergilər Nazirliyinin
- Hesablama Palatasının
- Maliyyə Nazirliyinin

105. Fəaliyyəti sahəsinə görə maliyyə nəzarətinin tərkibinə daxildir:

- Vergi, büdcə, statistik.
- ✓ Sığorta, vergi, büdcə
- Sığorta, texniki, büdcə
- Büdcə, vergi, inzibati
- Büdcə, vergi, texnoloji

106. Həyata keçirilmə vaxtına görə maliyyə nəzarətinin təsnifatı hansı variantda öz əksini tapır:

- təhlil, təftiş
- ✓ ilkin, cari, sonradan,
- ilkin, cari, təhlil
- kameral və səyyar
- sonradan, ilkin, təhlil.

107. Nəzarət subyektləri baxımından maliyyə nəzarətinin təsnifatına daxil deyil

- Qeyri – dövlət nəzarəti
- ✓ Kameral nəzarət
- Bələdiyyə nəzarəti
- Daxili audit
- Dövlət nəzarəti

108. Maliyyə nəzarətinin mülkiyyət formasına görə təsnifatına aid olanı göstərin:

- Səyyar və kameral
- ✓ Dövlət və qeyri dövlət
- Daxili, xarici və qarışıq
- Faktiki və sənədli
- İlkin, cari və sonradan

109. Aşağıdakı mühakimələr arasından sonradan maliyyə nəzarətinə aid olmayanı seçin

- Nəzarət edilən əməliyyatlar başa çatdıqdan sonra həyata keçirilən nəzarət növüdür
- ✓ bu proses bütün səviyyələrdə büdcələrin və büdcədən kənar fondların maliyyə planlarının tərtibindən əvvəl baş verir
- maliyyə əməliyyatları başa çatdıqdan sonra maliyyə hesabat sənədlərinin düzgün tərtib edilməsini müəyyən edir
- maliyyə əməliyyatları başa çatdıqdan sonra mühasibat sənədlərinin düzgün tərtib edilməsini müəyyən edir
- maliyyə əməliyyatları başa çatdıqdan sonra aparılır

110. Cari maliyyə nəzarəti Doğru variantı seçin və fikri tamamlayın.

- maliyyə əməliyyatları yerinə yetirilənə qədər həyata keçirilir
 - ✓ əməliyyat yerinə yetirilərkən, vəsait bölüşdürülərkən, xərclənərkən, bu və ya digər tədbirin həyata keçirilməsi üçün büdcədən vəsait ayrılarkən və s. hallarda tətbiq olunur
 - bu proses maliyyə planlarının, smetaların tərtibindən əvvəl baş verir
 - İlkin maliyyə nəzarəti vəsaitlərdən daha səmərəli və qənaətlə istifadə etməyə zəmin yaradır
- bu proses bütün səviyyələrdə büdcələrin və büdcədən kənar fondların maliyyə planlarının tərtibindən əvvəl baş verir
- 111.** Aşağıda sadalanan fikirlərdən hansı ilkin maliyyə nəzarətinə aid deyil.
- maliyyə əməliyyatları yerinə yetirilənə qədər həyata keçirilir
 - ✓ əməliyyat yerinə yetirilərkən, vəsait bölüşdürülərkən, xərclənərkən, bu və ya digər tədbirin həyata keçirilməsi üçün büdcədən vəsait ayrılarkən və s. hallarda tətbiq olunur
 - bu proses bütün səviyyələrdə büdcələrin və büdcədən kənar fondların maliyyə planlarının tərtibindən əvvəl baş verir
 - İlkin maliyyə nəzarəti vəsaitlərdən daha səmərəli və qənaətlə istifadə etməyə zəmin yaradır
 - bu proses maliyyə planlarının, smetaların tərtibindən əvvəl baş verir
- 112.** Təşkilinin səviyyəsindən asılı olaraq maliyyə nəzarəti aşağıdakı növlərə bölünür. Yanlış variantı göstərin:
- Ayrı-ayrı müəssisələr səviyyəsində maliyyə nəzarəti
 - Regional səviyyədə maliyyə nəzarəti
 - ✓ Faktiki və sənədli
 - Sahə səviyyəsində maliyyə nəzarəti
 - Bələdiyyə səviyyəsində maliyyə nəzarəti
- 113.** Kameral yoxlamaya aid olanları seç.
- yoxlanılan təşkilatın yerləşdiyi yer üzrə keçirilir və sənədli olduğu kimi faktiki də ola bilər
 - ✓ nəzarət orqanının yerləşmə yeri üzrə keçirilir və adətən sənədlidir
 - nəzarət orqanının yerləşmə yeri üzrə keçirilir və yalnız faktikidir
 - yoxlanılan təşkilatın yerləşdiyi yer üzrə keçirilir və adətən faktikidir
 - yoxlanılan təşkilatın yerləşdiyi yer üzrə keçirilir və yalnız sənədlidir
- 114.** Informasiya ilə təmin olunması növünə görə maliyyə nəzarəti bölünür. Düzgün cavabı seçin
- Kameral və səyyar nəzarət.
 - ✓ Sənədli və faktiki nəzarət
 - Xarici və daxili nəzarət.
 - İlkin, operativ və sonrakı maliyyə nəzarəti
 - Planlı və plandankənar maliyyə nəzarəti
- 115.** Sadalananlardan hansı Dövlət maliyyə nəzarəti ilə əlaqələndirilə bilməz
- Dövlət büdcəsinin icrasına edilən nəzarətdir
 - ✓ dövlət nəzarət orqanları tərəfindən müəssisələrin texnoloji proseslərə əməl etməsinə nəzarətdir
 - Kredit ehtiyatlarını istifadəsi üzərində nəzarətdir
 - Pul dövriyyəsinin təşkilinə nəzarətdir
 - Büdcədən kənar dövlət pul fondlarının istifadəsi üzərində nəzarətdir
- 116.** Maliyyə nəzarətinin formaları hansılardır?
- təhlil; qabaqcadan; sonrakı.
 - ✓ cari; qabaqcadan; sonrakı
 - təftiş; yoxlama
 - dövlət; auditor; təsərrüfatdaxili
 - sonrakı; təhlil; cari
- 117.** Hesablama palatası kimə tabedir?
- İqtisadi inkişaf Nazirliyinə

- ✓ Milli Məclisə
- Nazirlər Kabinetinə
- Prezidentə
- Maliyyə Nazirliyinə

118. Vergilərin ödənilməsi mərhələsində hansı növ nəzarət həyata keçirilir?

- qabaqcadan
- ✓ cari
- qabaqcadan və cari
- qabaqcadan və sonrakı
- sonrakı

119. Maliyyə nəzarətinin metodlarını təyin edin: 1. sənəd uçotu; 2. yoxlama; 3. anketləşdirmə; 4. universallıq; 5. təftiş;

- 1; 3
- ✓ 2; 5
- 1; 5
- 4; 5
- 3; 4

120. İdarə daxili maliyyə nəzarətini hansı orqan həyata keçirir?

- auditor firması
- ✓ sahə nazirliklərinin təftiş aparatı
- Vergilər Nazirliyi
- Hesablama Palatası
- Gömrük Komitəsi

121. Mülkiyyət formasına görə maliyyə nəzarəti neçə yerə ayrılır:

- üç
- ✓ iki
- maliyyə nəzarətinin belə təsnifatı yoxdur
- beş
- dörd

122. Maliyyənin nəzarət funksiyasının obyektivliyi nədən asılıdır?

- nəzarət orqanlarının fəaliyyətindən
- ✓ dəqiq maliyyə məlumatlarından
- parlamentdən
- maliyyə mexanizmdən;
- qanunvericilikdən

123. Maliyyə nəzarətinin metodunu göstərin

- sənəd uçotu
- ✓ yoxlama
- universallıq
- preventivlilik
- anketləşdirmə

124. Hesablama Palatası hansı qurum qarşısında hesabat verir?

- Nazirlər Kabineti
- ✓ Milli Məclis
- Prezident Aparatı
- Maliyyə Nazirliyi
- Mərkəzi Bank

125. Müəssisə hansı pul vəsaiti fonduna sosial sığorta üçün vəsait köçürür?

- Ssuda fondu
- ✓ Dövlət Sosial Müdafiə Fondu
- pensiya fondu
- əhalinin məşğulluq fondu
- dövlət büdcəsi

126. Müəssisədə amortizasiya fondu hansı məqsəd üçün istifadə edilir?

- istehlak xərcləri
- kommersiya xərcləri
- ✓ birbaşa investisiyalar
- idarəetmə xərcləri
- təmir xərcləri

127. Müəssisədə əsas fondların hissə-hissə bərpası hansı pul fondundan maliyyələşir?

- amortizasiya fondu
- ✓ təmir fondu
- istehlak fondu
- ehtiyat fondu
- yığım fondu

128. Müəsisənin büdcəyə ödədiyi dolayı vergi

- mənfəət vergisi
- ✓ aksizlər
- torpaq vergisi
- sadələşdirilmiş vergi
- əmlak vergisi

129. Müəssisəyə tətbiq edilən cərimə sanksiyalarına görə ödənişlər hansı mənbəydən ödənilir:

- məhsul satışından gəlir
- ✓ xalis mənfəət
- mənfəətdən
- yığım fondu
- sair satışdan gəlir

130. Müəssisədə hesabat dövründə aşkar edilən keçən illərin mənfəəti hansı gəlir qrupuna daxil edilir?

- məhsul satışından gəlir
- ✓ satışdankənar əməliyyatlardan gəlir
- əsas fondların satışından gəlir
- yenidən bölüşdürmə yolu ilə daxil olan vəsaitlər
- sair satışdan gəlir

131. Dövlət sosial müdafiə fonduna müəssisədə hansı göstəriciyə əsasən ayırma hesablanır:

- satışdan gəlirə görə
- ✓ əmək haqqı fonduna görə
- istehsal maya dəyərində görə
- istehsalk fonduna görə
- tam maya dəyərində görə

132. Təsərrüfatdaxili maliyyə nəzarətini hansı subyekt həyata keçirir?

- Sahə nazirliklərinin təftiş aparatı

- ✓ müəssisənin maliyyə xidməti
- vergi orqanı
- maliyyə nazirliyi
- Auditor firması

133. Müəssisənin ehtiyat fonduna hər il xalis mənfəətin neçə faizi daxil edilir:

- 0.07
- ✓ 0.05
- 0.04
- 0.03
- 0.08

134. Müəssisədə öz xərcini ödəmə hansı xərcləri nəzərdə tutur:

- dividendinin ödənilməsini
- ✓ material və əmək haqqı xərclərini
- satışdankənar xərcləri
- vergiləri
- istehlak fondunun təşkilini

135. Kommersiya fəaliyyəti göstərən müəssisədə məhsulun dəyərinin bölüşdürülməsi prosesi gəlirin hansı hissəsindən başlayır:

- Balans mənfəətindən
- ✓ Satışdan gəlirdən
- Yığım fondundan
- İstehlak fondundan
- Xalis mənfəətdən

136. Müəssisədə yığım fondunun təşkili mənbəyi

- Balans mənfəəti
- ✓ bölüşdürülməyən mənfəət və amortizasiya
- Maya dəyəri
- Nizamnamə fondu
- Sair satışdan mənfəət

137. İctimai birliklərin maliyyə planlarının xərclər hissəsinə aid deyildir:

- əsas fəaliyyətlə bağlı məsrəflər
- ✓ büdcə qarşısında maliyyə öhdəlikləri;
- inzibati-beynəlxalq əlaqələrlə bağlı məsrəflər
- beynəlxalq əlaqələrlə bağlı məsrəflər;
- aparatın saxlanılması ilə bağlı məsrəflər;

138. Aşağıda göstərilənlərdən hansılar əsas vəsaitlərə aid deyil?

- Binalar
- ✓ Xammal və materiallar
- Ötürücü qurğular;
- Maşınlar
- Qurğular

139. Müəssisələrin maliyyə münasibətləri sisteminə daxil olan münasibətlərin xarakteri

- Sosial
- ✓ İstehsal (iqtisadi)
- Sosial-iqtisad
- Qanuni
- Natural-əşya

- 140.** Müəssisənin pul fondlarına daxil olmayan fond:
- Nizamnamə kapitalı
 - ✓ Məşğulluq fondu
 - Amortizasiya fondu
 - Valyuta fondu
 - Ehtiyat fondu
- 141.** Müəssisələrdə maliyyə ehtiyatının (risk fondu) təşkili mənbəyi
- amortizasiya ayırmaları
 - ✓ Xalis mənfəət
 - Balans mənfəəti
 - Kreditlər
 - Möhkəm passivlər
- 142.** Təkiraristehsal prosesinin maliyyə təminatının prioritet formasını göstərin.
- kreditləşdirmə
 - ✓ özünümaliyyələşdirmə
 - sığortalama vasitəsi ilə maliyyə ehtiyatlarının yaradılması
 - büdcə maliyyələşdirməsi
 - dövlət maliyyələşdirməsi
- 143.** Əsas istehsal fondların rentabelliyi
- Əsas fondların orta dəyərinin məhsul satışından gəlir nisbəti
 - ✓ Mənfəətin əsas fondların orta illik dəyərinə nisbəti
 - Məhsul satışından gəlirin əsas fondların orta dəyərinə nisbəti
 - Əsas fondların orta dəyərinin işçilərin sayına nisbəti
 - Məhsul satışından gəlirin istehsalın həcminə nisbəti.
- 144.** Nizamnamə kapitalının neçə faizi həcmində müəssisədə maliyyə ehtiyatı fondu təşkil olunur.
- 0.2
 - ✓ 0.15
 - 0.1
 - 0.3
 - 0.35
- 145.** Birbaşa investisiyaların maliyyələşmə mənbəyi:
- Möhkəm passivlər
 - ✓ Xalis mənfəət
 - Sair satışdan mənfəət
 - Qısa müddətli kredit
 - İstehlak fondu
- 146.** Təsərrüfat subyektləri özlərində yaratdıqları fondları seçib göstərin: 1. Büdcədən kənar fondlar; 2. Yığım fondu; 3. İstehlak fondu; 4. əsas fondlar 5. suda fondu;
- 1; 3
 - 4; 5
 - 1; 5
 - ✓ 2; 3
 - 3; 4
- 147.** Əsas kapitala qoyulan investisiyalar necə adlanır:

- Maliyyə investisiyaları
- ✓ Birbaşa investisiyalar
- dolayı investisiyalar
- Cari fəaliyyətlə əlaqədar investisiyalar.
- Portfel investisiyalar

148. Müəssisənin maliyyə resurslarında borc mənbəyi.

- Bütçə vəsaiti
- ✓ Qısa-uzunmüddətli kredit
- Amortizasiya ayırmaları
- Sığorta ödənişləri.
- Mənfəət

149. Müəssisələrin maliyyələşmə metodlarını göstərin?

- özünümaliyyələşdirmə; sığorta maliyyəsi; kreditləşdirmə
- ✓ özünümaliyyələşdirmə, kreditləşdirmə; dövlət maliyyələşdirməsi;
- sığorta maliyyəsi; kreditləşdirmə
- dövlət krediti
- sığorta maliyyəsi; özünümaliyyələşdirmə; kreditləşdirmə

150. Təsərrüfat subyektləri özlərində aşağıdakı fondları yaradırlar. Bunlar hansılardır?

- Bütçədən kənar fondlar; İstehlak fondu
- ✓ Yığım fondu; İstehlak fondu
- təqayüd fondu; əsas fondlar
- yol fondu və istehlak fondu
- suda fondu; İstehlak fondu

151. Mənfəətin ölçüsü bir başa nədən asılıdır?

- dövriyyə aktivlərinin dəyərindən
- rəqabətdən
- əsas vəsaitlərin dəyərindən
- maddi aktivlərdən
- ✓ qiymət və məhsulun maya dəyərindən

152. Müəssisədə istehsal olunmuş məhsulun dəyərinin bölgüsü nədən başlayır?

- xalis mənfəətin bölgüsündən
- ✓ satışdan gələn mədaxilin bölgüsündən;
- istehlak fondunun bölgüsündən
- mənfəətin bölgüsündən;
- yığım fondunun bölgüsündən;

153. Müəssisələrin maliyyəsinin təşkili prinsiplərinə aid olmayanı göstərin

- Təsərrüfat müstəqilliyi prinsipi
- ✓ xəbərdarlıq prinsipi
- Maddi maraq prinsipi
- Maliyyə ehtiyatları ilə təmin olunma prinsipi
- Özünümaliyyələşdirmə prinsipi

154. Müəssisədə xüsusi dövriyyə vəsaiti hansı mənbələrdən tamamlanır?

- qısamüddət kredit
- ✓ mənfəət
- nizamnamə kapitalı

- amortizasiya ayrımları
- möhkəm passivlər

155. Müəssisələrdə dövriyyə vəsaitinin normalaşması hansı sənədə əsaslanır?

- maliyyə planı
- ✓ istehsal xərcləri smetası
- hesabat balansı
- uçot məlumatları
- şaxmat balansı

156. Müəssisədə dövriyyə kapitalının idarə olunması nəyi nəzərdə tutur?

- dövriyyə vəsaitinin istehlakını
- ✓ xüsusi dövriyyə vəsaitinə tələbatın hesablanması
- kreditor borclarını
- debitor borclarını
- normallaşdırılmayan vəsaitin müəyyən edilməsini

157. Material aktivlər necə adlanır?

- qeyri-material aktivlər
- ✓ əsas və dövriyyə aktivləri
- maliyyə aktivləri
- maliyyə qoyuluşları
- cariv ə qeyri-material aktivlər

158. Müəssisədə maliyyə planlaşdırılmasının əsas vəzifələrinə aid olmayanı göstərin?

- istehsal, investisiya və maliyyə fəaliyyətinin zəruri maliyyə resursları ilə təmin edilməsi
- ✓ vergilərin dərəcələrinin müəyyən olunması
- bank, büdcə və s. ilə səmərəli maliyyə münasibətlərinin müəyyən olunması
- mənfəətin artırılması üçün təsərrüfat daxili ehtiyatların aşkar edilməsi
- səmərəli kapital qoyuluşunun yollarını müəyyən etmək

159. Təkrar istehsal prosesində yerləşdirilməsinə görə dövriyyə kapitalı hansı fondlara ayrılır?

- dövriyyədənəkar aktivlərə
- ✓ istehsal və tədavül dövriyyə fondlarına
- tədavül formalarına və dövriyyədənəkar aktivlərə
- əsas və dövriyyə fondlarına
- qeyri-material aktivlərə

160. Müəssisənin cari dövriyyəsinə daxil olan borc kapitalına nə daxildir?

- qısa və uzunmüddətli kreditlər
- ✓ qısamüddətli kreditlər
- uzunmüddətli kreditor borcları
- möhkəm passivlər
- uzunmüddətli kreditlər

161. Özəlləşdirilmiş müəssisələr öz xüsusi dövriyyə kapitalını başqa müəssisələrə sata bilərmi?

- sata bilər, sata bilməz
- ✓ sata, bağışlaya və verə bilər
- bağışlaya bilməz
- sata və ya bağışlaya bilməz
- sata bilməz

162. cari aktivlərə investisiya olunan vəsaitlər necə adlanır?

- dövriyyədənəknar kapital
- ✓ dövriyyə kapitalı
- əsas kapital
- uzunmüddətli investisiyalar
- qeyri-material aktivlər

163. Müəssisənin maliyyə mexanizminə daxil olan maliyyə alətlərini göstər

- maliyyələşmə, kreditləşmə, sığortalama
- ✓ vergi, faiz, mənfəət, dividend
- tənzimləmə
- vergiqoyma
- normativ-hüquqi baza

164. Öz xərcini ödəmənin tərkibinə hansı xərclər daxildir?

- mənfəət vergisi, sadələşdirilmiş vergi
- ✓ məhsul istehsalı və satışı xərcləri
- İstehsal xərcləri, aksizlər
- bütün vergi xərcləri
- ƏDV, tam maya dəyəri

165. Ayrı-ayrı çeşidlər üzrə rentabelliyn müəyyən edilməsi üçün istifadə olunan göstəricilər

- istehsal fondlarının dəyəri, balans mənfəəti
- ✓ qiymət, maya dəyəri
- cari aktivlərin dəyəri, maya dəyəri
- dövriyyədənəknar aktivlərin dəyəri, qiymət, maya dəyəri
- qiymət, satılan tam maya dəyəri, əsas fondların orta illik dəyəri

166. Müəssisədə xərclərin rentabelliyi hansı göstəricilər əsasında hesablanır?

- mənfəət, kommersiya xərcləri
- balans mənfəəti, tam maya dəyəri
- xalis mənfəət, istehsal maya dəyəri
- ✓ satışdan əldə edilən mənfəət, satılan məhsulun tam maya dəyəri
- xalis mənfəət, maya dəyəri

167. Müəssisə maliyyə intizamını pozarsa ona tətbiq edilən cərimə hansı vəsaitdən ödənilməlidir?

- satışdan əldə edilən gəlir
- maliyyə əməliyyatlarından gəlir
- balans mənfəəti
- ✓ xalis mənfəət
- sair satışdan əldə edilən glir

168. Aksizlərin ödənilmə mənbəyini göstər

- ümumi mənfəət
- sair satışdan gəlir
- işçilərin əməkhaqqı
- ✓ müəssisənin satışından gəlir
- xalis mənfəət

169. Müəssisədə mənfəət və amortizasiya ayrımları hesabına hansı pul fondu yaradılır?

- məşğulluq fondu
- amortizasiya fondu
- əməkhaqqı fondu

- ✓ yığım fondu
- istehlak fondu

170. Satışdankənar xərclərin elementləri

- nəqliyyat xərcləri
- amortizasiya ayrımları
- qablaşdırma xərcləri
- reklam xərcləri
- ✓ maliyyə sanksiyalarına görə xərclər, cari ildə aşkar edilən keçən illərin zərəri

171. Müəssisədə təmir təsərrüfatından daxil olan gəlirlər hansı gəlir qrupuna daxildir?

- satışdan əldə edilən gəlir
- maliyyə fəaliyyətindən gəlir
- ✓ sair satışdan gəlir
- investisiya fəaliyyətindən əldə edilən
- əməliyyatlardan gəlir

172. Müəssisədə uzunmüddətli investisiyaların maliyyələşdirilməsi üçün təşkil olunan pul fondu

- istehlak fondu
- ehtiyat fondu
- valyuta fondu
- təmir fondu
- ✓ yığım fondu

173. Balans mənfəətin bölüşdürülməsində iştirak edən xərc.

- ehtiyat fondu
- cərimələrin ödənilməsi
- isehlak fondu
- yığım fondu
- ✓ mənfəət vergisi

174. Mənfəət nədir?

- mərkəzləşmiş fondur
- vergilərin məcmusudur
- məqsədli pul vəsaiti fondudur
- ✓ məhsulun reallaşmasından əldə edilən ümumi gəlirin bir hissəsidir
- dövlətin əsas maliyyə planıdır

175. Müəssisələrdə maliyyə əməliyyatları üzərində əvvəlcədən nəzarət kim tərəfindən aparılır?

- müəssisə rəhbəri
- ✓ baş mühasib
- iqtisadçı
- auditor
- menecer

176. Müəssisədə bütün maliyyə əməliyyatları başa çatdıqdan sonra onun fəaliyyəti nəzarətin hansı metodu ilə yoxlanılır?

- siyahıya alma
- ✓ təftiş
- monitoring
- baxış
- təhlil, baxış

177. Təsərrüfat subyektlərində yaradılan dəyərin hansı hissəsi birinci növbədə bölünür?

- bölüşdürülməyən mənfəət
- ✓ fəaliyyətin adı növlərindən əldə edilən gəlir
- ehtiyat fondu
- valyuta fondu
- balans mənfəəti

178. Müəssisədə işçiləri onun fəaliyyətinin nəticələri üçün maraqlandırmaqdan oturu hansı fond yaradılır?

- ✓ istehlak fondu
- ehtiyat fondu
- əməkhaqqı fondu
- yığım fondu
- valyuta fondu

179. Yenidən bölüşdürmə yolu ilə müəssisənin maliyyə resurslarına daxil olan vəsaitlər

- mənfəət
- ✓ qısamüddətli kreditlər, sığorta məbləği
- möhkəm passivlər
- amortizasiya ayrımları
- bölüşdürülməyən mənfəət

180. Mənfəət vergisiənn ödənilmə mənbəyini göstər

- balans mənfəəti
- ✓ vergiyə cəlbolunan mənfəət
- müəssisənin sərəncamında qalan mənfəət
- satışdan əldə edilən mənfəət
- xalis mənfəət

181. Müəssisələrin iqtisadi münasibətlərinə aid olanı göstərin

- Müəssisənin təsisçiləri arasında
- ✓ sadalananların hamısı
- Müəssisələr və dövlət maliyyə sistemi arasında
- Müəssisə və bank sistemi arasında
- Müəssisə və təşkilatlar arasında

182. Sabit xərclər müəssisədə hansı göstəriciyə daxil edilir?

- istehsal maya dəyərinə
- ✓ tam maya dəyərinə
- rentabelliyə
- qiymətə
- mənfəətə

183. Dəyişən xərclərin həcmi müəssisədə hansı göstəricidən asılıdır?

- vergi ödənişindən
- ✓ istehsal planından
- mənfəətdən
- hesabat balansından
- maya planından

184. İstehsal maya dəyərinə daxil olan dəyişən xərcləri göstər

- reklam xərcləri
- ✓ material, yanacaq , enerji xərcləri

- anbar xərcləri
- ümumzavod xərcləri
- nəqliyyat xərcləri

185. Müəssisələrdə mənfəətin alınması ilə əlaqədar olmayan xərcləri göstər

- material xərcləri
- ✓ sosial xərclər
- vergilər
- maliyyə ehtiyatı
- istehlak fondu

186. Müəssisənin maliyyə resurslarında borc alınmış və cəlb olunmuş mənbələri göstər

- büdcə vəsaiti
- ✓ uzunmüddətli kredit və vaxtı keçmiş kreditör borcları
- amortizasiya ayrımları
- sığorta mənbələri
- mənfəət

187. Hesabat (baza) dövrünün rentabelliyyənin hesablanması qaydası necədir?

- baza maya dəyərinə baza mənfəətinə nisbəti kimi
- ✓ baza mənfəətinin baza maya dəyərinə nisbəti kimi
- baza mənfəəti vurulsun baza maya dəyərinə
- baza mənfəəti çıxılsın tam maya dəyəri
- baza maya dəyəri çıxılsın, baza mənfəəti

188. Müəssisədə tədavi sferasında mənfəətin səviyyəsinə təsir göstərən amil hansıdır?

- material xərcləri
- ✓ kommersiya xərcləri
- nəqliyyat və material xərcləri
- sex xərcləri
- bitməmiş istehsalla əlaqədar xərclər

189. Müasir dövrdə müəssisələrdə mənfəətin formalaşma mənbələrini göstər:

- satışdan əldə edilən mənfəət, vergilər
- ✓ innovasiya fəaliyyətindən; əsas iş fəaliyyətindən;
- satışdankənar əməliyyatlardan, ƏDV
- əməliyyatlardan, vergilərdən
- maliyyə fəaliyyətindən başqa müəssisələrə ödənilən cərimələr

190. Müəssisənin sərəncamında qalan xalis mənfəət necə adlanır?

- ümumi gəlir
- ✓ bölüşdürülməyən mənfəət
- balans mənfəət
- satışdankənar əməliyyatlardan mənfəət
- satışdan gəlir

191. 20 faiz dərəcə ilə tutulan vergi hansıdır

- yol vergisi
- ƏDV
- gəlir vergisi
- ✓ mənfəət vergisi
- sadələşdirilmiş vergi

- 192.** Müəssisələrdə mənfəət vergisinin dərəcəsi hansı qanunla tənzimlənir
- «Büdcə sistemi haqqında» AR Qanunu ilə
 - ✓ AR Vergi Məcəlləsi ilə
 - «Bank və bank fəaliyyəti haqqında» AR Qanunu ilə
 - «Səhmdar cəmiyyəti haqqında » AR Qanunu ilə
 - »Müəssisələr haqqında» AR Qanunu ilə
- 193.** Müəssisələrdə əsaslı təmir ilə əlaqədar xərclər hansı xərc qrupuna daxildir?
- maliyyə fəaliyyəti ilə əlaqədar xərclər
 - ✓ istehsal maya dəyəri
 - məcburi xərclər
 - məhsul satışı ilə əlaqədar xərclər
 - investisiya xərcləri
- 194.** Məhsulun istehsal maya dəyərində daxil olmayan xərcləri göstər.
- material, köməkçi material
 - ✓ nəqliyyat xərcləri, qablaşdırma xərcləri
 - enerji xərcləri
 - amortizasiya ayrırımları
 - istehsal işçilərinin əməkhaqqı
- 195.** Müəssisədə məhsulun tam maya dəyəri hansı elementlərdən ibarətdir?
- mənfəət, maya dəyəri, istehsaldan kənar xərclər
 - ✓ istehsal, maya dəyəri, kommersiya xərcləri, idarəetmə xərcləri
 - mənfəət, maya dəyəri, kommersiya xərcləri
 - kommersiya xərcləri, idarəetmə xərcləri
 - mənfəət, maya dəyəri, ƏDV
- 196.** Müəssisənin məcburi xərclərinə daxil olmayan xərci göstər.
- sosial vergilər
 - ✓ istehsal işçilərinin əməkhaqqı
 - faizlər, cərimələr
 - kreditər üçün faizlər
 - mənfəət vergisi
- 197.** Müqavilə şərtlərinin pozulmasına görə tətbiq olunan maliyyə sanksiyaları ilə əlaqədar cərimələr müəssisədə hansı xərc qrupuna daxil edilir?
- istehsaldankənar xərclər
 - ✓ satışdankənar əməliyyatlarla əlaqədar xərclər
 - fəvqəladə xərclər
 - ümumzavod xərcləri
 - əsas iş fəaliyyəti ilə əlaqədar xərclər
- 198.** Müəssisələrdə adi fəaliyyət növləri üzrə xərclər hansı mənbədən maliyyələşdirilir?
- uzunmüddətli kreditlər
 - ✓ məhsul satışından gəlir
 - mənfəət
 - yenidən bölüşdürülmə yolu ilə daxil olan vəsaitlər
 - baş idarənin vəsaiti
- 199.** Müəssisədə mənfəətin alınması ilə əlaqədar xərclər hansı xərc qrupuna daxildir?
- məcburi xərclər

- geniş təkrar istehsalla əlaqədar xərclər
- fəvqaladə xərclər
- ✓ fəaliyyətin adi növü ilə əlaqədar xərclər
- sosial xərclər

200. Müəssisədə xərclərin idarə olunması predmetinə aid deyil

- istehsal xərcləri
- ✓ məhsul satışından əldə edilən gəlir
- maya dəyəri
- ümumi-zavod xərcləri
- dolaylı xərclər

201. Müəssisənin xərclərinin idarə olunması sisteminin funksiyalarına aid olmayan funksiyanı göstər.

- xərclərin planlaşdırılması
- ✓ xərclər üzərində dövlət maliyyə nəzarətinin aparılması
- istehsal xərclərinin uçotu
- məhsul istehsalı və satışı xərclərinin təhlili
- xərclərin normallaşdırılması

202. Nağdsız hesablamaların hansı forması maliyyə sanksiyası formasında çıxış edir?

- hesablama çeki
- ✓ akkreditiv
- inkasso
- inkasso tapşırığı
- ödəmə tələbnaməsi

203. Nağdsız hesablamaların hansı forması kommersiya krediti formasında çıxış edir?

- ödəmə tələbnaməsi
- ✓ veksəl
- çeklər
- akkreditiv
- ödəmə tapşırığı

204. Müəssisələr (alıcılar) müntəzəm olaraq ödəmə intizamını pozarlarsa, o zaman hansı hesablama formasından istifadə edilir?

- ödəmə tapşırığı
- inkasso
- ✓ akkreditiv
- çek
- veksəl

205. Müəssisədə əmtəəlik məhsulun həcmi və tərkibi nəyin əsasında müəyyən edilir?

- maliyyə planı
- ✓ istehsal planı, dövlət sifarişi, alıcılarla bağlanmış müqavilə
- istehsal planı
- biznes plan, istehsal planı
- biznes planı

206. Satışdan əldə edilən gəlirin hesablanması birbaşa metodunda hansı göstəricilərdən istifadə edilir?

- qiymət
- ✓ satışın həcmi, qiymət
- əmtəəlik məhsulun həcmi, qiymət
- maya dəyəri, qiymət, keçici əmtəə qalıqlarının həcmi
- malın miqdarı

207. Müəssisələrdə maksimum səviyyədə qiymət nəyə əsasən müəyyən edilə bilər?

- mənfəətin artması üçün
- ✓ tələb əsasında
- xərclərə qənaət üçün
- maya dəyərinin aşağı salınması üçün
- gəlirin artması üçün

208. Məhsulun topdan satış qiymətlərinin tərkibi necə formalaşır?

- maya dəyəri, mənfəət, aksizlər
- ✓ plan tam maya dəyəri, plan mənfəəti
- istehsal maya dəyəri, ƏDV, ticarət güzəştləri
- tam maya dəyəri, ticarət güzəşti, ticarət əlavəsi
- tam maya dəyəri, əlavə dəyər vergisi

209. Satışdan əldə edilən gəlirin səviyyəsinə müəssisənin fəaliyyətindən asılı olmayan hansı amil təsir göstərə bilər?

- müqavilə qiymətləri
- ✓ təchizat şərtlərinin pozulması
- istehsalın ritmikliyi
- istehsalın həcmi
- məhsulun keyfiyyəti

210. Müəssisədə istehsal sferasında satışdan əldə edilən gəlirin səviyyəsinə hansı amil təsir göstərir?

- hesablama sənədlərinin rəsmiləşdirilməsi vaxtı
- ✓ məhsulun çeşidi, keyfiyyəti təchizat şərtlərinin pozulması
- reklam xərcləri
- sadalananların hamısı
- hesablama formaları

211. Müasir dövrdə müəssisənin iş fəaliyyətinin nəticələri hansı göstərici ilə qiymətləndirilir?

- əsas fondlardan istifadə
- ✓ məhsul satışından mənfəət
- qiymət
- vergilərin ödənilməsi
- dövriyyə kapitalından istifadə

212. Müəssisənin maliyyə vəziyyətinin sabitliyi nədən aslıdır?

- istehsal planının yerinə yetirilməsindən
- ✓ satışdan gəlirin daxil olmasından
- banklarla hesablaşmalardan
- büdcəyə vergilərin köçürülməsindən
- malların alıcıları yola salmasından

213. Müəssisədə vəsaitlərin bir dövriyyəsinin tam başa çatması nə zaman baş verir?

- istehsal başa çatdıqda
- ✓ satış məhsul üçün pul vəsaitinin əsas cari hesabına daxil olduqda
- materiallar istehsala verildikdə
- alıcılar tərəfindən mal-material qiymətlərinin dəyəri vaxtında ödənilmədikdə
- satış başa çatdıqda

214. Müəssisənin fəaliyyətinin adi növlərindən gəlirlərinə aid olmayanı göstər

- əsas iş fəaliyyətindən gəlir

- ✓ sair satışından gəlir
 - DSMF götürmələr
 - satıcılara olan borcun ödənilməsi
 - amortizasiya ayırmaları
215. Müəssisələrdə gəlirin idarə olunması prosesi hansı mərhələləri əhatə edir?
- bank tərəfindən kreditin verilməsi
 - ✓ planlaşma, operativ idarə olunma, nəzarət
 - dövlət büdcəsinə vergilərin götürülməsi
 - inzibati idarə heyətinin əməkhaqqının hesablanması
 - məhsul istehsalı
216. Müəssisədə dəyər ölçüsündə buraxılan məhsulun həcmi xarakterizə edən göstərici hansıdır?
- materiallar
 - ✓ satılmış məhsul
 - əsas fondlar
 - bitməmiş istehsal
 - mühafizədə olan mallar
217. Aşağıda göstərilən hansı vergi birbaşa vergilərə daxil deyil?
- torpaq vergisi
 - ✓ əlavə dəyər vergisi
 - mənfəət vergisi
 - gəlir vergisi
 - əmlak vergisi
218. Müəssisə maliyyəsinin funksiyaları:
- Sosial və tənzimlənmə
 - Planlaşma və təhlil
 - Planlaşma, tənzimləmə
 - ✓ Bölüşdürücü, nəzarət
 - Nəzarət və istehsal
219. İctimai təşkilatların maliyyə resurslarının formalaşması mənbələrini müəyyən edin:
- büdcədən kənar fondlardan investisiya qoyuluşları;
 - dövlət krediti
 - məhsul istehsalından gəlir
 - sığorta vəsaitləri
 - ✓ üzvlük və üzvlük haqları
220. İctimai birliklərə misal göstərmək olar: 1. həmkarlar ittifaqı; 2. siyasi partiyalar; 3. idman cəmiyyətləri; 4. xüsusi müəssisələr; 5. kooperativlər; 6. səhmdar cəmiyyətlər;
- 3; 4; 5
 - 3; 4; 6
 - 2; 4; 5
 - ✓ 1; 2; 3
 - 1; 3; 6
221. Müəssisə maliyyəsi maliyyə sisteminin hansı həlqəsinə daxildir.
- Dövlət maliyyəsi
 - İctimai təşkilatların maliyyəsi
 - Büdcə sistemi
 - ✓ Təsərrüfat subyektlərinin maliyyəsi;

- Sığortanın maliyyəsi

222. Müəssisələnin ödədikləri birbaşa vergilər:

- Aksizlər
- Gömrük vergiləri
- Dövlət rüsumları
- ✓ Mənfəət vergisi
- ƏDV

223. Mənfəət vergisi ödənildikdən sonra qalan mənfəət necə adlanır?

- ✓ Xalis mənfəət
- Ümumi mənfəət
- Balans mənfəəti
- Baza mənfəəti
- Qalıq mənfəəti

224. Müəssisədə mənfəətin əldə edilməsinə çəkilən xərclər:

- İstehlak fondu
- Yığım fondu
- Maliyyə ehtiyatı
- ✓ İstehsal xərcləri.
- Vergilər

225. Müəssisələrin maliyyəsinin təşkili prinsipləri hansılardır?

- qeyri-dövlət
- maddi maraq; səmərəli idarəçilik; özünümaliyyələşdirmə
- özəl, dövlət, səhmdar, kooperativ
- maddi maraq; səmərəli idarəçilik;
- ✓ özünümaliyyələşdirmə; maddi məhsuliyət; maddi maraq; müstəqillik;

226. Müəssisə hansı mərkəzləşdirilmiş pul fonduna sosial ayırmalar ödəyir?

- dövlət büdcəsinə
- pensiya fonduna
- əhalinin məşğulluq fonduna
- ✓ Dövlət Sosial Müdafiə Fondu
- ssuda fonduna

227. Müəssisədə maliyyənin idarə olunması subyektini göstər

- mühasibatlıq
- sığorta şirkəti
- vergi xidməti
- ✓ müəssisənin maliyyə menecmenti
- auditor təşkilatı

228. Müəssisə hansı göstəriciyə görə faizlə Dövlət Sosial Müdafiə Fonduna ayırmalar köçürür?

- məhsul satışından gəlirə görə
- istehlak fonduna görə
- ehtiyat fonduna görə
- ✓ əməkhaqqı fonduna görə
- mənfəətə görə

229. Mikro səviyyədə pul vəsaiti fondlarının formalaşması və istifadəsinin forma və metodlarının məcmuu nəyi ifadə edir?

- büdcə
- ✓ müəssisənin maliyyə mexanizmi
- büdcə mexanizmi
- büdcə siyasəti
- büdcə münasibətləri

230. Yerli büdcələrin (bələdiyyə büdcələrinin) tarazlaşdırılması üçün istifadə olunur:

- Transfert ödənişlər, cərimələr
- Büdcə ssudası, kompensasiyalardan alınan vəsaitlər
- Subsidiyalar, pullu xidmətlərdən gəlirlər
- Subvensiyalar, müsadirələr
- ✓ Dotasiyalar, subvensiyalar

231. Bələdiyyə büdcəsinin vəsaiti əsasən hansı mənbələrdən toplanır?

- Könüllü ianələrdən
- Sığorta fondlarından
- Dövlət büdcəsindən
- Qrantlardan
- ✓ Yerli vergi və ödənişlərdən

232. Hansı xidmət maliyyə xidmətinə aid deyildir?

- investisiya fondlarının idarə edilməsi
- ✓ inkassasiya xidməti
- səhmlərin tədavülü
- sığorta əməliyyatları
- borç öhdəlikləri vasitələri ilə bağlı əməliyyatlar

233. Dövlət gəlirləri haqqında deyilən səhv fikir hansıdır?

- Dövlətin və dövlət müəssisələrinin sərəncamından maliyyə resurslarının formalaşdırılması ilə əlaqədar olan maliyyə münasibətləridir
- Mərkəzləşdirilmiş dövlət gəlirləri əsasən vergilərdən daxilolmalar, xarici iqtisadi fəaliyyətdən gəlirlər və əhali tərəfindən ödəmələr hesabına formalaşdırılır
- Dövlət gəlirlərinin bütün mənbələrini iki qrupa ayırmaq olar: daxili və xarici
- ✓ Dövlət gəlirləri büdcə gəlirlərinin tərkib hissəsidir
- Dövlət gəlirlərinin formalaşdırılmasının əsas mənbəyi milli gəlirdir

234. Mərkəzləşdirilmiş dövlət gəlirləri hansı bənddə səhv göstərilmişdir?

- büdcə vəsaitləri
- ✓ müəssisələrin pul fondları
- xarici iqtisadi fəaliyyətdən gəlirlər
- vergilərdən daxilolmalar
- büdcədən kənar dövlət fondların vəsaitləri

235. Bələdiyyə maliyyəsinin formalaşması və istifadəsi bu prinsiplərə əsaslanır. Səhv olanı göstərin

- aşkarlıq
- müstəqillik
- özünüidarəetmə
- ✓ xəbərdaredici prinsip
- yerli mənafeyin respublika mənafeyi ilə uzlaşması

236. Yerli büdcənin müstəqilliyinə aid olmayan fikri seçin:

- Bələdiyyə yerli büdcənin maliyyə ilinin sonuna əmələ gəlmiş sərbəst qalıqlarına müstəqil sərəncam verir
- Bələdiyyə yerli büdcəni iqtisadi qanunların tələblərinə uyğun müstəqil olaraq tərtib, müzakirə, təsdiq, icra və onun icrasına nəzarət edir

- Yerli büdcənin müstəqilliyi öz mədaxil mənbələrinin olması və bələdiyyənin yerli büdcə vəsaiti barədə sərəncam vermək müstəsna hüququ ilə təmin edilir.
- Azərbaycan Respublikası qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrin büdcə fəaliyyətinə müdaxiləsinə, Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla yol verilmir
- ✓ Yerli büdcə Milli Məclis tərəfindən- müzakirə, təsdiq və icra edilir

237. Yerli büdcələrin xərcləri aşağıda sadlananlardan hansında əks olunmur.

- Yerli büdcələrin xərclərinin həcmi və istiqamətləri bələdiyyələr tərəfindən müəyyənləşdirilir.
 - Yerli büdcənin xərc istiqamətləri müəyyən edilərkən əməkhaqlarına ayırmalar ümumi büdcənin əlli faizindən çox ola bilməz
 - ✓ Yerli büdcələrin xərclərinin həcmi və istiqamətləri Milli Məclis tərəfindən müəyyənləşdirilir.
- Yerli büdcə bələdiyyənin idarəetmə xərcləri, sosial-məişət, yaşayış, mədəniyyət və idman obyektlərinin, habelə əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması xərcləri nəzərə alınmaqla bələdiyyələrin müəyyən etdiyi xərc normativləri əsasında formalaşdırılır
- Bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarla həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir

238. Yerli büdcə nədir?

- dövlətin mərkəzləşmiş vəsaitidir
- büdcə həlqələrinin məcmusudur
- sadalanan fikirlərin hamısı yerli büdcəni ifadə edir
- büdcədən kənar fondların məcmusudur
- ✓ Yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaiti.

239. Bələdiyyə maliyyəsi haqqında deyilən səhv fikir hansıdır?

- Bələdiyyə maliyyəsinin formalaşması və istifadəsinin özünüidarəetmə, müstəqillik, aşkarlıq və yerli mənafeyin respublika mənafeyi ilə uzlaşması prinsipləri vardır
- Bələdiyyələrin maliyyə vəsaiti içərisində bələdiyyə büdcəsi mühüm yer tutur
- Bələdiyyə əmlakı və torpaqları, yerli büdcə və büdcədən kənar fondlar, bələdiyyənin istehsal, xidmət və digər iqtisadi fəaliyyəti bələdiyyələrin maliyyəsinin iqtisadi əsaslarını təşkil edir
- Bələdiyyə maliyyəsinə bələdiyyənin bütün iqtisadi resursları və fəaliyyəti daxildir
- ✓ Bələdiyyələrin maliyyə resursları iqtisadiyyatın sabitləşdirilməsində və investisiya fəallığının stimullaşdırılmasında mühüm rol oynayır

240. Bələdiyyələrin maliyyə resursları hansılardır?

- bələdiyyə mülkiyyətində və idarəçiliyində olan müəssisələrin vəsaitləri
- yerli vergilər
- mərkəzi büdcədən bələdiyyə büdcəsinə verilən maliyyə vəsaitləri
- bələdiyyə krediti, bələdiyyəyə məxsus olan qiymətli kağızları
- ✓ bütün variantlar doğrudur

241. Aşağıdakılardan hansı dövlət maliyyəsinin prinsipinə aid deyil

- aşkarlıq və şəffaflıq
- maliyyə axınlarının mərkəzləşdirilmiş əsasda idarə edilməsi
- qanunverici və normativ bazanın vahidliyi
- ✓ xəbərdaredici
- məqsədli istiqamətlənmə

242. Dövlət maliyyəsinin prinsipləri hansılardır

- qanunverici və normativ bazanın vahidliyi
- maliyyə axınlarının mərkəzləşdirilmiş əsasda idarə edilməsi
- qənaətcillik və rəsonallıq; məqsədlərin reallaşdırılmasına elmi yanaşma
- ✓ deyilənlərin hamısı
- aşkarlıq və şəffaflıq; məqsədli istiqamətlənmə

243. Sadalananlardan hansı dövlət maliyyəsini əks etdirir?

- Dövlət maliyyəsinin məqsədli istiqamətlənmə, aşkarlıq, şəffaflıq, qənaətcillik və rasionallıq kimi prinsipləri var
 - Dövlət maliyyəsinin iqtisadi inkişafdakı rolu iqtisadiyyatın sabitləşdirilməsi, bazar münasibətlərinə uyğunlaşma, investisiya fəallığının stimullaşdırılması kimi fəaliyyəti ilə izah olunur.
 - ✓ Sadalananların hamısı
 - Dövlət maliyyəsi ölkənin maliyyə sisteminin tərkib hissəsidir.
 - Milli sərvətin bir hissəsinin və ictimai məhsulun dəyərinin bölgüsü və yenidən bölgüsü ilə əlaqədar olaraq dövlətin və dövlət
 - müəssisələrinin maliyyə resurslarının formalaşdırılması və cəmiyyətin sosial-mədəni ehtiyaclarını ödəyən, istehsalın təmin edilməsi, genişləndirilməsi, ölkənin müdafiəsi və idarədilməsi tələbatlarının ödənilməsi məqsədilə yaranan pul münasibətləridir.
- 244.** Yerli büdcə layihəsinin qəbul edilməsi mərhələlərinə aid olmayanı göstərin
- büdcə layihəsinin tərtibi
 - büdcənin icrası
 - Büdcənin təsdiqi
 - ✓ yerli büdcə vəsaitlərinin dövlət büdcəsinə yönləndirilməsi
 - büdcə layihəsinin müzakirəsi
- 245.** Yerli büdcələrin büdcə ili hansı müddəti əhatə edir
- düzgün cavab yoxdur
 - 31 dekabr-1 yanvar
 - 1 sentyabr-31 avqust
 - ✓ 1 yanvar- 31 dekabr
 - 15 sentyabr-14 sentyabr
- 246.** Dövlət vəsaitlərinin istifadəsi prinsiplərini seçib göstərin. 1. qaytarılmamaq şərti, 2. planın yerinə yetirilməsi 3. öhdəliklərin yerinə yetirilməsi 4. məqsədli istifadə 5. xalq təsərrüfatının prioritet istiqamətləri
- 4; 5
 - 3; 5
 - 1; 3
 - ✓ 1; 4
 - 1; 5
- 247.** Büdcə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərclər:
- cari xərclər
 - sadalananların heç biri.
 - ümumi xərclər
 - əsaslı xərclər;
 - ✓ yerli xərclər
- 248.** Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yerli özünüidarəetmə orqanlarının sərəncamına daxil olan pul vəsaitləridir
- dövlət büdcəsinin gəlirləri
 - dövlət müəssisələrinin gəlirləri
 - ictimai təşkilatların gəlirləri
 - ✓ yerli büdcənin gəlirləri
 - dövlət gəlirləri
- 249.** Yerli büdcə nədir?
- Dövlət büdcəsinin tərkib hissəsidir;
 - Dövlətin pul vəsaiti fondudur
 - Bələdiyyə müəssisələrinin maliyyə vəsaitləri fondudur
 - ✓ Yerli büdcə bələdiyyə büdcəsi olub, dövlət büdcəsinin tərkib hissəsi deyildir.
 - Qanunverici orqandır;
- 250.** Dövlətin əsas maliyyə planı hansıdır?

- sosial-iqtisadi inkişaf proqnozları;
- ayrı-ayrı sahələrin inkişafının dövlət proqramları;
- smeta
- vahid büdcə təsnifatı;
- ✓ dövlət büdcəsi.

251. Büdcələrarası münasibətlər mövcuddur:

- federal və konfederal dövlətlərdə
- ancaq unitar dövlətlərdə
- ancaq federal dövlətlərdə
- ancaq konfederal dövlətlərdə
- ✓ Dövlət və yerli hakimiyyət orqanları arasında

252. Hökumət vergi dərəcələrinin səviyyəsini aşağı salaraq nəyə nail olur?

- faiz dərəcələrinin artım sürətinin qarşısını almağa
- ✓ işsizliyin səviyyəsini azaltmağa
- kreditlərin həcmi azaltmağa
- amortizasiya ayırmalarının həcmi artırmağa
- inflyasiyanın tempini azaltmağa

253. Büdcə təsnifatı ifadə edir:

- bütün səviyyələrdə büdcənin gəlir və xərc maddələrinin təsnifatını;
- ✓ büdcənin gəlir və xərclərinin eyni əlamətlər üzrə qruplaşdırılmasını,
- bütün səviyyələrdə büdcə gəlirlərinin və xərclərinin qruplaşdırılmasını
- rəqəmli kodla ifadə edilmiş büdcə maddələrinin qruplaşdırılmasını;
- bütün səviyyələrdə büdcə maddələrinin məcmusunu

254. Əsas şəffaf büdcə prinsipi hansıdır?

- Komplekslilik
- variantların hamısı düzdür
- Konfidensiallıq
- Ədalətlik
- ✓ Hesabatlılıq

255. Bunlardan hansı büdcələrarası münasibətlərin məqsədlərinə daxil deyil?

- ✓ Ərazinin xərc ehtiyaclarının obyektiv qiymətləndirilməsi.
- Ərazi inkişafının tarazlaşdırılması;
- Ümumdövlət xarakterli məsələlərin həlli və ümummilli maraqların təmini
- Variantlardan hamısı düzdür
- Ayrıca ərazi üzrə təşəbbüslərin inkişafı üçün stimulların yaradılması;

256. Büdcə nəzarətinin subyektləri. Yanlış variantı seçin:

- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- Azərbaycan Respublikasının Milli Məclisi
- Azərbaycan Respublikasının Hesablama Palatası
- ✓ Azərbaycan Respublikası Auditorlar Palatası
- İcra hakimiyyəti və orqanlarının aparatları

257. “Bu tədbirlər Azərbaycan Respublikasında həyata keçirilən büdcə fəaliyyətinin qanuniliyini və məqsəduyğunluğunu yoxlamağa istiqamətlənir”. Bu ifadə fəaliyyət sahəsindən asılı olaraq hansı nəzarət növünə aid edilir.

- vergi
- ✓ büdcə
- kredit

- sığorta
- valyuta

258. Bütçə sisteminin təşkili prinsiplərini göstərin:

- vahidlik prinsipi, aparıcılıq prinsipi;
- ✓ bütçənin həqiqiliyi prinsipi, aşkarlıq prinsipi;
- özünümaliyyələşdirmə prinsipi, vahidlik prinsipi
- öz xərcini ödəmə prinsipi, aparıcılıq prinsipi
- təsərrüfat hesabı prinsipi, aşkarlıq prinsipi;

259. Bütçə təşkilatı dedikdə başa düşülür:

- səhm paketi dövlətə məxsus olan səhmdar təşkilatlar
- dövlət bütçəsinin gəlirlərinin formalaşmasında iştirak edən müəssisə və təşkilatlar
- dövlət bütçəsindən dotasiya alan bələdiyyələr
- mülkiyyət hüququ dövlətə məxsus müəssisələr və təşkilatlar
- ✓ maliyyələşməsi bilavasitə bütçə hesabına həyata keçirilən müəssisə və təşkilatlar

260. Bütçə quruluşuna daxildir:

- bütçə sistemi, bütçə təsnifatı, dövlət quruluşu
- ✓ bütçə sistemi, bütçə təsnifatı, bütçə sisteminin təşkili prinsipləri
- dövlət quruluşu, bütçə sistemi, bütçə hüququ
- bütçə təsnifatı, bütçə hüququ, bütçə planlaşdırılması.
- bütçə sistemi, bütçə sisteminin təşkili prinsipləri, dövlət quruluşu

261. Bütçədən kənar əməliyyatlar dedikdə nə başa düşülür?

- qeyri-bütçə müəssisələrinin əməliyyatları
- ✓ bütçə təşkilatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət bütçəsindən kənar əldə etdikləri gəlirləri və xərcləri üzrə maliyyə əməliyyatları;
- sadalananların hər biri
- sadalananların heç biri
- qanunvericilikdə müəyyən edilmiş qaydada bütçədən ayrılmış vəsaitin kənar əxərlənməsi ilə bağlı maliyyə əməliyyatları

262. Bütçə sisteminin qurulması prinsiplərinə aid deyil:

- bütçə sisteminin vahidliyi
- ✓ bütçə sisteminin sabitliyi;
- bütçələrin balanslaşdırılması;
- bütçənin həqiqiliyi.
- ayrı-ayrı bütçə həlqələrinin müctəqilliyi

263. Bütçə quruluşu nəyi ifadə edir

- bütçə sisteminin aşkarlıq prinsipini
- ✓ bütçə sisteminin qurulması, onun təşkili və bütçə təsnifatı
- ayrı-ayrı bütçə həlqələrinin müstəqilliyini
- bütün cavablar doğrudur.
- bütçə sisteminin vahidliyini;

264. Bütçənin maddi mənada rolu ifadə olunur: səhv olanı göstərin

- dövlətin və bələdiyyələrin fəaliyyətinin əsas maliyyə mənbəyidir;
- ✓ Gəlir və xərclərin proqnozlaşdırılması
- ÜDM-nin dəyərinin dövlətin əlində cəmlənən hissəsidir;
- dövlət gəlirlərinin toplandığı əsas fondlardır.
- dövlətin inzibati ərazi qurumlarının fəaliyyətinin maliyyə mənbəyidir;

265. Dövlət büdcəsinin layihəsini hansı təşkilat hazırlayır?
- Milli Məclis
 - ✓ Maliyyə Nazirliyi
 - Prezident Aparatı
 - Nazirlər Kabineti
 - Vergilər Nazirliyi
266. Aşağıdakılardan hansı büdcə münasibətlərinin xüsusiyyətlərinə aid deyil?
- Mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsi prosesində əmələ gəlir
 - ✓ Müəssisələr arasında münasibətlər
 - Tərəflərdən biri kimi dövlət və yaxud onun səlahiyyətli orqanı, ya da hakimiyyət səlahiyyəti ilə təmin edilmiş yerli özünüidarəetmə orqanı çıxış edir.
 - Büdcənin təşkili prosesində əmələ gəlir
 - Bu münasibətlər dövlət ilə təşkilatlar arasında yaranır
267. Büdcə prosesinin subyektləri arasında büdcə-hüquq münasibətləri nə vaxt yarana bilər?
- Subyektlərin qarşılıqlı fəaliyyəti zamanı
 - ✓ Gəlirlərin formalaşması və büdcə vəsaitinin istifadəsi zamanı
 - Subyektlər qanunvericiliyə əməl etmədikləri zaman
 - Subyektlər hüquq və vəzifələrindən azad olunduqları zaman
 - Maliyyə münasibətləri yaranan zaman
268. Büdcə münasibətlərini tənzimləyən normativ hüquqi aktları hansı orqanlar qəbul edirlər?
- Beynəlxalq təşkilatlar
 - Maliyyə idarələri
 - ✓ Qanunverici orqanlar
 - Yerlərdə icra hakimiyyətləri
 - Büdcədən kənar fondlar
269. Büdcənin tərtibi və müzakirəsi prosesində büdcə göstəriciləri üzərində nəzarəti kim həyata keçirir?
- Nazirliklər
 - ✓ Milli Məclis
 - Nazirlər Kabineti
 - Vergilər Nazirliyi
 - Prezident
270. Dövlət büdcəsi əks etdirir?
- Vergilərin cəlb olunmasını
 - ✓ Gəlir və xərclər arasındakı balans
 - Gəlirlərin hansı mənbələrdən cəlb olunduğunu
 - Heç biri
 - Xərclərin istifadəsini
271. Dövlətin büdcə siyasəti nədən ibarətdir?
- Xərclərin qənaətsiz istifadəsi
 - Büdcə kəsiri
 - Xərclərin toplanan vergilərdən çox olması
 - ✓ Gəlirlərin və xərclərin bir-birinə uyğun olması
 - Gəlirlərin bütünlüklə sosial inkişafa istiqamətlənməsi
272. Büdcə münasibətləri hansı subyektlər arasında yarana bilər?

- Fiziki şəxslə hüquqi şəxslər arasında
- Əhəlinin müxtəlif təbəqələri arasında
- Müəssisə ilə işçilər və digər fiziki şəxslər arasında
- ✓ Dövlətlə müəssisələr, təşkilatlar və əhəli arasında
- Kommersiya bankları arasında

273. Bütçənin bölüşdürücü funksiyasının mahiyyəti?

- Bütçə vəsaitlərinin daxil olması və istifadəsinə dövlət nəzarəti
- Ölkənin vahid iqtisadi – sosial inkişaf siyasətinin həyata keçirilməsi
- İqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması
- Ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək
- ✓ Dövlət və yerli özünüidarəetmə orqanları səviyyəsində pul fondlarının yaradılması və istifadəsinə əhatə edir

274. Aşağıdakılardan hansı bütçənin əsas funksiyalarına aid deyil?

- Ümumi Daxili Məhsulun və Milli Gəlirin bölgüsü
- Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması və istifadəsi üzərində nəzarət etmək
- İqtisadiyyatın dövlət tənzimlənməsi və stimullaşdırılması
- ✓ Müəssisələrin gəlir və xərclərinin tənzimlənməsi
- Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı

275. Azərbaycan Respublikasında bütçə ili əhatə edir?

- 1 aprel – 31 mart
- 1 sentyabr – 31 avqust
- 31 dekabr 1 yanvar
- 1 oktyabr – 30 sentyabr
- ✓ 1 yanvar - 31 dekabr

276. Unitar və federativ dövlətlərin bütçə sistemində aradakı fərq nədən ibarətdir?

- Federativ dövlətlərin mərkəzi bütçəsinin olmaması
- Unitar dövlətlərdə bütçələrin üzlük haqları hesabına formalaşması
- Unitar dövlətlərdə yerli bütçələrin olması
- ✓ Federativ dövlətlərdə federasiya üzvlərinin bütçələrinin olması
- Unitar dövlətlərdə əyalətlərin bütçələrinin ayrı olması

277. Federativ dövlətin mahiyyətini izah edin

- tərkibində digər dövlətlər və dövlət qurumları olmayan dövlətdir
- məqsədlərə nail olmaq üçün yaradılmış dövlətdir
- bütçə səviyyələrinin müstəqil və onların gəlirləri və xərcləri yuxarı bütçələrə daxil olmayan dövlətdir
- ✓ tərkibində dövlət və ya bir neçə dövlət qurumları olan dövlətdir
- siyasi, iqtisadi və hərbi məqsədlərə nail olmaq üçün yaradılmış dövlətdir

278. Unitar dövlətlərin xüsusiyyəti aşağıdakılardan hansıdır?

- tərkibində dövlət və ya bir neçə dövlət qurumları olan dövlətdir
- məqsədlərə tərkibində digər dövlətlər və dövlət qurumları olmayan dövlətdir nail olmaq üçün yaradılmış dövlətdir
- siyasi, iqtisadi və hərbi məqsədlərə nail olmaq üçün yaradılmış dövlətdir
- ✓ tərkibində digər dövlətlər və dövlət qurumları olmayan dövlətdir
- bütçə səviyyələrinin müstəqil və onların gəlirləri və xərcləri yuxarı bütçələrə daxil olmayan dövlətdir

279. Aşağıdakılardan dövlət quruluşuna aid olanları seç. 1/ Unitar 2/Konfederativ 3/Demokratik 4/Planlı iqtisadiyyat 5/Federativ 6/Bazar iqtisadiyyatı

- 1,3,6
- ✓ 1,2,5
- 3,4,6

- 2,3,4
- 2,4,5

280. Bütçə sistemi hansı prinsipə əsaslanır:

- bütçə vəsaitinin formalaşması
- ✓ bütçənin tarazlaşdırılması
- bütçələrin bərabərliyi
- bütçə xərclərinin azaldılması
- bütçənin kəsirsiz olması

281. Maddi məzmununa görə bütçə

- İqtisadi münasibətləri ifadə edir
- ✓ Mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
- Əlaqələndirici rola malikdir
- Universal maliyyə planı aktıdır
- Maliyyə sisteminin tərkib hissəsidir

282. Bütçənin mahiyyətinin açıqlanmasına aşağıdakılardan biri aid deyil

- İqtisadi
- ✓ texniki
- Maddi
- Hüquqi
- Sosial –iqtisadi

283. Bütçə anlayışını necə ifadə etmək olar?

- Maliyyə vəsaitidir
- ✓ Əsas maliyyə sənədidir
- Əsas maliyyə siyasətidir
- Maliyyə mexanizmidir
- Maliyyə çatışmazlığıdır

284. Azərbaycan Respublikasının bütçə sistemi hansı qanunla tənzimlənir?

- “Sığorta haqqında” Qanunla
- ✓ “Bütçə sistemi haqqında” AR-nın Qanunu ilə;
- AR-nın Konstitusiyası ilə
- nazirlər Kabinetinin qərarı ilə
- Vergi Məcəlləsi ilə

285. Vahid bütçə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərc:

- Dövlət bütçəsinin mərkəzləşdirilmiş xərcləri.
- ✓ Dövlət bütçəsinin yerli xərcləri.
- Bütçə subsidiyası
- Bələdiyyə bütçələrinin xərcləri
- Yerli bütçələrin xərcləri

286. Dövlət bütçəsində müəyyən normativlərə uyğun olaraq dövlət bütçəsi gəlirlərindən yerli gəlirlər çıxıldıqdan sonra formalaşan gəlir:

- Dövlət bütçəsinin rayon və şəhərlər üzrə yerli gəliri
- ✓ Dövlət bütçəsinin mərkəzləşdirilmiş gəliri
- Bələdiyyələrin gəlirləri
- Yerli bütçələrin gəlirləri
- Dövlət bütçəsinin Ehtiyat Fondu

- 287.** Dövlət büdcəsi hansı iqtisadi münasibətləri ifadə edir?
- Dövlətin qeyri-mərkəzləşdirilmiş pul fondunun formalaşdırılması üzrə münasibətləri
 - ✓ Dövlət büdcəsi yenidən bölgü pul münasibətlərini ifadə edir
 - Dövlətin xüsusi məqsədlə yaratdığı pul fondunun formalaşdırılması üzrə münasibətləri
 - Yerli büdcələrin gəlirləri
 - Dövlətin qeyri-mərkəzləşdirilmiş pul fondunun istifadəsi üzrə münasibətləri
- 288.** Büdcənin əsas yerinə yetirdiyi funksiyalar:
- Bölgü; stimullşdırıcı
 - ✓ Bölgü və nəzarət
 - Tənzimləyici və nəzarət
 - Əmanət və nəzarət
 - Fiskal; stabilləşdirici
- 289.** Hansı vergilər dövlət büdcəsinə ödənilir: 1. fiziki şəxslərin torpaq vergisi 2. fiziki şəxslərin gəlir vergisi 3. ƏDV 4. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 5. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
- 1; 4
 - ✓ 2; 3
 - 2; 5
 - 4; 5
 - 3; 5
- 290.** Büdcə quruluşunun tərkib hissəsini nə təşkil edir?
- Maliyyə sistemi
 - ✓ Büdcə sistemi
 - Dövlət nəzarəti
 - Sığorta sistemi
 - Büdcə prosesi
- 291.** Dövlət vəsaitlərinin istifadəsi prinsiplərini göstərin.
- planın yerinə yetirilməsi
 - ✓ qaytarılmamaq, məqsədli istifadə
 - idarə
 - xalq təsərrüfatının prioritet istiqamətləri
 - idarə, qaytarılmamaq şərti
- 292.** Büdcə sisteminin təşkili prinsipini seçib göstərin: 1. mərkəzlilik; 2. universallıq; 3. vahidlik; 4. aşkarlıq; 5. ədalətlilik;
- 1; 3
 - ✓ 3; 4
 - 1; 2
 - 4; 5
 - 2; 5
- 293.** Büdcə prosesi nədir?
- büdcənin baxılması və qəbulu;
 - ✓ büdcə layihəsinin hazırlanması, baxılması, təsdiqi və icrası;
 - büdcənin qəbulu, icrası və nəzarət;
 - büdcə layihəsinin hazırlanması, baxılması və nəzarət
 - büdcənin qəbulu və icrası;
- 294.** Dövlət büdcəsində hansı vəziyyət daha əlverişli sayılır?
- heç biri

- ✓ gəlirlərin xərcləri üstələməsi, gəlirlərin xərclərə bərabərliyi
 - büdcənin xərclər hissəsinin qismən icra edilməsi
 - büdcənin gəlirlər hissəsinin tam icra edilməsi;
 - xərclərin gəlirləri üstələməsi;
- 295.** Büdcə sistemi dedikdə nə başa düşülür?
- büdcə münasibətləri
 - ✓ büdcələrin məcmusu
 - maliyyə sistemi
 - mərkəzləşdirilmiş fondlar
 - büdcə təşkilatları
- 296.** İEÖ-də ÜDM-un neçə faizə qədəri dövlət büdcəsi vasitəsilə bölüşdürülür.
- 80%-ə qədəri
 - ✓ 30-50%-ə qədəri
 - 5-10%-ə qədəri
 - 8%-ə qədəri
 - 3-5%-ə qədəri
- 297.** Mərkəzi və yerli büdcələrin tərtibi, baxılması, təsdiqi və icrası üzrə hakimiyyət orqanlarının qanunvericiliklə rəqlamentləşdirilmiş fəaliyyəti
- ✓ büdcə prosesi
 - büdcə siyasəti
 - nəzarət prosesi
 - maliyyə siyasəti
 - iqtisadi siyasət
- 298.** Butun səviyyələrdə büdcələrin formalaşması və istifadəsi zamanı dövlətin həyata keçirdiyi tədbirlərin məcmusu necə adlanır:
- iqtisadi mexanizm
 - büdcə planlaşdırması
 - büdcə prosesi
 - ✓ büdcə siyasəti;
 - büdcə hüququ
- 299.** Büdcə prosesinin əsas mərhələləri hansılardır?
- Büdcəyə nəzarət
 - Büdcənin müzakirəsi
 - Büdcə layihəsinin icrası
 - Büdcə layihəsinin tərtibi və icrası
 - ✓ Büdcə layihəsinin tərtibi, müzakirəsi və təsdiqi, büdcənin icrası və icrasına dair hesabatın hazırlanması
- 300.** Büdcə prosesinin əsas mərhələlərini ardıcılıqla düzün; 1. büdcənin icrası 2. təsdiqi, 3. icrasına dair hesabatın hazırlanması; 4. müzakirəsi 5. Büdcə layihəsinin tərtibi,
- 5; 4; 1; 2; 3
 - ✓ 5; 4; 2; 1; 3
 - 5; 4; 2; 3;
 - 3; 2; 5; 1; 4
 - 5; 3; 4; 2; 1
- 301.** Dünya təcrübəsində büdcə kəsirinin qəbul edilən həddi:
- İnflyasiyanın mövcud səviyyəsi
 - ÜDM-un 30%-i həcmində
 - ÜDM-un 10-15%-i həcmində

- ÜDM-un 50%-i həcmində

✓ ÜDM-un 3%-ə qədər;

302. Bütçə layihəsinin hazırlanması (tərtibi) mərhələsi bütçə prosesinin neçənci mərhələsidir?

- 3.0
- 5.0
- 4.0
- 2.0
- ✓ 1.0

303. Bütçənin icrası üsullarına aiddir:

- sığorta
- heç biri
- bank
- kredit
- ✓ xəzinədarlıq

304. İcmal bütçə nədir?

- Yalnız Dövlət Neft Fondunun bütçəsidir
- Yalnız Ehtiyat fondu və yerli bütçələrdir
- Yalnız dövlət bütçəsini əks etdirən maliyyə sənədidir
- Dövlət və xarici ölkələrin bütçəsidir

✓ dövlət bütçəsinin, Naxçıvan Muxtar Respublikasının bütçəsinin (bütçədənkənar əməliyyatlar da daxil olmaqla) və bütçədənkənar dövlət fondlarının gəlir və xərclərini funksional və iqtisadi təsnifata uyğun paraqraflar səviyyəsində əks etdirən maliyyə sənədidir

305. Bütçə profisiti nədir?

- xərclərin gəlirlərdən artıqlığı
- gəlirlərin xərclərə bərabarlıyı
- gəlirlərin xərclərdən kiçik və bərabər olması.
- gəlirlərin xərclərdən üstün və ya bərabər olması.
- ✓ gəlirlərin xərclərdən artıqlığı

306. Bütçə sisteminin səviyyələrinin miqdarı nədən asılıdır:

- iqtisadi məqsədyönlülükdən
- idarəetmə və hakimiyyət orqanlarının səlahiyyətlərindən
- prezidentdən və parlamentdən
- bütçə sisteminin quruluşu prinsiplərindən
- ✓ ölkənin dövlət quruluşundan

307. Bütçə təşkilatlarının maliyyə planları necə adlanır?

- əsas vəsait
- ✓ Xərc smetası
- Kassa planı
- Xərc sifarişi
- Biznes plan

308. Dövlət bütçəsindən Naxçıvan Muxtar Respublikasının bütçəsinə, yerli bütçələrə əvəzsiz olaraq verilən maliyyə vəsaiti necə adlanır?

- hamısı
- ✓ Dotasiya və Subsidiya
- Ssuda
- Heç biri

- Subvensiya
- 309.** Bütçənin xüsusi gəlirlərinə aiddir: 1. vergili gəlirlər; 2. qeyri vergili gəlirlər; 3. dövlət bütçədənkənar fondların vergili gəlirləri; 4. maliyyə yardımı; 5. xəzinədarlıq öhdəlikləri; 6. dövlət borcları;
- 3 4
 - ✓ 1 2
 - 3 6
 - 2 4
 - 4 6
- 310.** Bütçə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?
- İnflyasiya azalar
 - ✓ Dövlət borcu artar
 - İxracat azalar
 - İdxalat azalar
 - Faiz dərəcələri artar
- 311.** İlin sonunda bütçədə artıq vəsait qaldıqda onun taleyi necə həll olunur?
- sahələr üzrə yenidən bölüşdürülür
 - ✓ Növbəti ilin bütçəsinə daxil edilir
 - Mərkəzi Bankın valyuta ehtiyatlarına daxil edilir
 - Variantlar düz deyil
 - Nazirlər Kabinetinə verilir
- 312.** Yerli bütçənin tarazlaşdırılması.
- Yerli bütçənin öz mədaxil mənbələrinin və bələdiyyələrin yerli bütçə vəsaiti barədə sərəncam vermək barəsində müstəsna hüququnun olmasıdır
 - ✓ Yerli bütçənin gəlirlərinin xərclərə uyğunlaşdırılmasıdır
 - Yerli bütçənin müstəqilliyidir
 - Yerli bütçənin gəlirlərinin artırılmasıdır
 - Mərkəzi dövlət bütçəsinin xərclərinin səviyyəsinin onun gəlirlərinə uyğunlaşdırılmasıdır
- 313.** Yerli bütçələr necə qəbul edilir?
- Ümumi bütçənin daxilində
 - ✓ Bələdiyyə qərarı ilə bələdiyyənin icra orqanı tərəfindən Bələdiyyə Şurasında
 - Rayon maliyyə şöbəsi tərəfindən
 - Milli Məclisdə
 - Rayon icra hakimiyyəti tərəfindən
- 314.** Dövlət bütçəsinin layihəsini hansı orqan müzakirə edib qəbul edir?
- Prezident Aparatı
 - ✓ Milli Məclis
 - Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi
 - Gömrük Komitəsi
 - Nazirlər Kabineti və Maliyyə Nazirliyi
- 315.** Yerli bütçənin gəlirlərinə aid olanı göstərin
- yerli vergilər və digər ödənişlər, habelə bələdiyyələrin öz ərazisində hasil edilən təbii ehtiyatların istifadəsindən haqq
 - ✓ sadalananların hamısı
 - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə əmlakının özəlləşdirilməsindən daxil olan vəsaitlər
 - Azərbaycan Respublikasının dövlət bütçəsindən verilən dotasiya, subvensiya və ssudalar
 - bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamlarına görə ödəniş

- 316.** Yerli büdcənin icrasına nəzarəti kim həyata keçirir
- İqtisadi İnkişaf Nazirliyi
 - Vergilər Nazirliyi
 - İcra hakimiyyəti orqanları
 - Milli Məclis
 - ✓ bələdiyyələr bilavasitə özləri
- 317.** Yerli büdcələrin icrası prosedurası hansı qanunvericilik sənədi ilə tənzimlənir
- AR "Vergi Məcəlləsi"nin 37 Maddəsi ilə
 - ✓ «Büdcə sistemi haqqında» Qanunun 37-ci maddəsi
 - AR "Dövlət borclarının idarə olunması" haqqında Qanun
 - AR "Xarici dövlət borcları" haqqında Qanun
 - AR "Bələdiyyələrin maliyyəsinin əsasları" haqqında Qanun
- 318.** Qanunvericilik yerli büdcənin müstəqilliyinin müxtəlif formalarda təminatını nəzərdə tutur. Bu təminatlar sisteminə aid olmayanı göstərin
- Bələdiyyələr yerli büdcənin müstəqil olaraq özləri tərtib, müzakirə, təsdiq və ondan istifadə edir, habelə yerli büdcənin icrasına nəzarəti həyata keçirir
 - ✓ Yerli büdcə dövlət büdcəsinin mühüm tərkib hissəsidir
 - Bələdiyyələr yerli büdcə vəsaitinin xərc istiqamətlərini müstəqil müəyyən edirlər
 - Bələdiyyə yerli büdcənin maliyyə ilinin sonuna əmələ gəlmiş sərbəst qalıqlarına müstəqil sərəncam verirlər
 - Bələdiyyələr yerli vergi və ödənişləri qanunvericiliyə uyğun olaraq müstəqil olaraq özləri müəyyən edirlər
- 319.** Büdcə ssudası nədir?
- Dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir
 - ✓ Bövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən aşağı səviyyəli büdcələrə və hüquqi şəxslərə Qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətdə verilən maliyyə vəsaitidir
 - İnvestisiya vəsaitidir
 - Kreditdir
 - Borc faizidir
- 320.** Büdcələrarası münasibətlər aşağıdakı prinsiplərə əsaslanır. Səhv olanı göstərin:
- xərclərin büdcə sisteminin müəyyən səviyyəsi üzrə bölgüsü və tənzimlənməsi
 - ✓ maddi maraq
 - dövlət büdcəsi ilə əlaqələrdə bələdiyyə büdcələrinin hüquq bərabərliyi;
 - büdcələrarası münasibətlərin bütün iştirakçılarının mənafeələrinin əlaqələndirilməsi
 - büdcələrarası münasibətlərdə AR subyektlərinin hüquq bərabərliyi;
- 321.** Müvafiq büdcələrin formalaşması və icrası ilə əlaqədar dövlət büdcəsinin NMR büdcəsi ilə və yerli büdcələrlə əlaqəsi:
- büdcə tənzimlənməsi
 - büdcə sistemi
 - büdcə quruluşu
 - ✓ büdcələrarası münasibətlər
 - üfüqi büdcə nizamlaşdırılması
- 322.** Yerli özünüidarəetmə orqanlarının büdcə səlahiyyətlərinə aid deyil:
- yerli büdcələrin tərtibi və baxılması;
 - ✓ dövlət xarici borcunun formalaşdırılması, ödənilməsi və ona xidmətin təmin edilməsi;
 - yerli büdcələrdən maliyyə yardımının və ssudaların verilməsi
 - yerli büdcənin icrası
 - bələdiyyə gəlirlərinin büdcəyə yönəldilməsi qaydalarının müəyyən edilməsi;
- 323.** Azərbaycan Respublikası Milli Məclisinin büdcə səlahiyyətlərinə aiddir:

- büdcə layihəsi üzərində işin başlanması haqqında qərarın qəbul edilməsi
- ✓ dövlət büdcəsinin layihəsinin müzakirəsi və təsdiqi
- büdcənin icrasının həyata keçirilməsi
- büdcənin icrası haqqında hesabatın hazırlanması.
- büdcə layihəsinin hazırlanması

324. Prosessual hüquqi normalarına aid deyil:

- büdcənin tərtibi qaydaları
- ✓ gəlirlərin büdcə həlqələri arasında bölüşdürülməsi normaları;
- büdcənin icrası haqqında hesabatın müzakirəsi və təsdiqi qaydaları
- göstərilənlərdən heç biri aid deyil..
- büdcə layihələrinin baxılması və təsdiqi qaydaları;

325. Maliyyələşdirilməsi bilavasitə dövlət büdcəsi hesabına həyata keçirilən təşkilatlar:

- kommersiya müəssisələri;
- ✓ büdcə təşkilatı
- ictimai təşkilat
- sadalananların hər biri
- unitar təşkilatlar

326. Hazırda fəaliyyət göstərən “Büdcə sistemi haqqında” AR Qanunu neçənci ildə qüvvəyə minmişdir?

- 2 iyul 2002-ci ildə
- ✓ 1 yanvar 2003 –cü ildə
- 1 yanvar 2012 –cü ildə
- 1 yanvar 2000 –cü ildə
- 1 yanvar 2002 –cü ildə

327. Hazırda fəaliyyət göstərən “Büdcə sistemi haqqında” AR Qanunu neçənci ildə qəbul olunmuşdur?

- 2003.0
- ✓ 2002.0
- 2012.0
- 2011.0
- 2001.0

328. Federativ dövlətlərin büdcə sistemi neçə səviyyədə ibarətdir ?

- 1.0
- ✓ 3.0
- 4.0
- 4 və ya 5
- 2.0

329. Büdcənin funksiyalarına aid deyil:

- ✓ Səhmdar Cəmiyyətlərinin borc öhdəliklərinin yerinə yrtirilməsi
- sosial siyasətin maliyyə təminatı;
- ÜDM-nin bölüşdürülməsi və yenidən bölüşdürülməsi;
- iqtisadiyyatın təzimlənməsi və həvəsləndirilməsi funksiyası;
- nəzarət funksiyası;

330. Naxçıvan MR-nın büdcəsini hansı orqan təsdiq edir?

- Naxçıvan MR-nın Nazirlər Kabineti
- ✓ Naxçıvan MR-sı Ali Məclisi
- Milli Məclis

- Azərbaycan Respublikasının Prezidenti və onun Administrasiyası
- Naxçıvan MR-nın müvafiq icra orqanları

331. Bütçə hüquq normalarını necə qruplaşdırmaq olar?

- inzibati normalarla
- bütçənin gəlir istiqamətlərinə görə
- bütçənin xərc istiqamətlərinə görə
- ✓ maddi və prosesual normalara görə
- material normalarla

332. Bütçə hüququnun maddi normalarına aid olanı göstərin

- bütçənin müzakirəsi
- ✓ Gəlirlərin bütçələr arasında bölgüsü
- bütçənin layihəsinin tərtibi
- Doğru cavab yoxdur
- bütçənin icrası haqqında hesabatın təsdiqi

333. Hansı münasibətlər bütçənin prosesual hüququna aiddir

- Xərc normalarının müəyyən olunması
- ✓ Bütçənin müzakirəsi
- Bütçənin kəsir məbləğinin müəyyən olunması
- Əmək haqqı normalarının müəyyən edilməsi
- Gəlirlərin bütçələr arasında bölgüsü

334. Bütçələrarası münasibətlər hansı qanunvericilik aktı ilə tənzimlənir?

- AR Vergi Məcəlləsi ilə
- ✓ "Bütçə sistemi" AR haqqında Qanunu ilə
- AR "Bələdiyyə maliyyəsi" haqqında Qanun ilə
- AR "Dövlət borcu" haqqında Qanunla
- Bütçə Məcəlləsi ilə

335. Bütçə sisteminin təşkili prinsipi hansılardır?

- mərkəzilik
- ✓ vahidlik
- mərkəzilik, universallıq
- ədalətlik
- universallıq

336. Aşağıdakılardan hansı bütçə sisteminin təşkili prinsiplərinə aid deyil?

- Bütçə sisteminin vahidliyi
- ✓ Bütçə vəsaitlərindən istifadənin məqsəddən kənarlaşdırılması
- Bütçələrin xərclərinin ödənilməsinin ümumiliyi
- Aşkarlıq və həqiqilik prinsipi
- Müxtəlif səviyyəli bütçələrin müstəqilliyi

337. Bütçə quruluşu nədir?

- Ölkənin vahid bütçə sistemində birləşdirilməsi
- ✓ Bütçə sisteminin həlqələri arasında qarşılıqlı maliyyə əlaqələrinin təşkili, bütçə vəsaitlərinin formalaşması və istifadəsi
- Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının müvafiq bütçə vəsaitinin xərclənməsi istiqamətlərinin müstəqil müəyyən edilməsi
- Bütçə planının hazırlanması, bütçə vəsaitlərinin məqsədyönlü xərclənməsinin təmin edilməsi
- Dövlət bütçəsinin və bütçədən kənar dövlət fondlarının bütçələrinin layihələrinin tərkibi

338. Unitar dövlətlərin büdcə sistemi neçə səviyyədən ibarətdir?
- 4.0
 - ✓ 2.0
 - 3.0
 - 5.0
 - 1.0
339. Büdcə sistemi dedikdə nə başa düşülür ?
- maliyyə siyasəti
 - ✓ büdcələrin məcmusu
 - maliyyə sistemi
 - mərkəzləşdirilmiş fondlar
 - büdcə təşkilatları
340. Büdcə təsnifatı nədən ibarətdir:
- Büdcə gəlirlərinin gəlir mənbələri üzrə təsnifatından
 - ✓ Büdcə gəlirlərinin və xərclərinin iqtisadi, təşkilati və funksional əlamətlər üzrə qruplaşdırılmasından;
 - Büdcədənkənar fondların təsnifatından.
 - Büdcə xərclərinin funksional təsnifatından
 - Büdcə xərclərinin təşkilati təsnifatından
341. Büdcə layihəsi müzakirə olunarkən onu hansı səlahiyyətli şəxs təqdim edir?
- Mərkəzi Bankın Sədri
 - ✓ Maliyyə Naziri
 - Baş Nazir
 - Vergi Naziri
 - Prezident
342. Büdcə hüququ hansı normalarla tənzimlənir?
- Konstitusiya ilə
 - ✓ Maddi və prosessual normalarla
 - yalnız maddi normalarla
 - variantların heç biri düz deyil
 - Beynəlxalq hüquq normaları ilə
343. Azərbaycanda Büdcə ili hansı müddəti əhatə edir?
- Oktyabrın 1-dən sentyabrın 30-dək olan dövrü;
 - ✓ Yanvarın 1-dən dekabrın 31-dək olan dövrü;
 - İyunun 1-dən yanvarın 1-dək olan dövrü
 - Variantlar düz deyil
 - Martın 1-dən oktyabrın 31-dən olandövrü;
344. Azərbaycan Respublikasının büdcə sistemi hansı qanunla tənzimlənir?
- “Sığorta haqqında” Qanunla
 - ✓ “Büdcə sistemi haqqında” AR-nın Qanunu ilə;
 - AR-nın Konstitusiyası ilə
 - nazirlər Kabinetinin qərarı ilə
 - Vergi Məcəlləsi ilə
345. AR büdcə qanunvericiliyinə əsasən yerli büdcələrin gəlirləri və xərclərini tənzimləmək məqsədilə dövlət büdcəsindən ayrılan vəsait.
- Subsidia
 - ✓ Dotasiya

- Bütçə ssudası
- Heç biri
- Subvensiya

346. Subsidia nədir?

- Bütçə ssudasıdır
- ✓ Dövlət bütçəsindən Naxçıvan Muxtar Respublikasının bütçəsinə, yerli bütçələrə və hüquqi şəxslərə verilən əvəzsiz maliyyə vəsaitidir.
- Borc faizidir
- Kreditdir.
- Dövlət bütçəsindən fiziki şəxslərə istifadə təyinatı göstərilmədən ayrılan maliyyə vəsaitidir.

347. Subvensiya nədir?

- Dövlət bütçəsindən yerli bütçələrə istifadə təyinatı göstərilmədən ayrılan maliyyə vəsaitidir.
- ✓ Dövlət bütçəsindən Naxçıvan Muxtar Respublikasının bütçəsinə və yerli bütçələrə məqsədli verilən , məqsədli istifadə olunmadıqda geri qaytarılan vəsaitlərdir
- Bütçə sekvestiridir.
- bütçə ssudasıdır
- Dövlət bütçəsindən yerli bütçələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir.

348. Dotasiya nədir:

- Dövlət bütçəsindən yerli bütçələrə geri qaytarılmaq şərti ilə verilən maliyyə vəsaitidir.
- ✓ Dövlət bütçəsindən Naxçıvan Muxtar Respublikasının bütçəsinə və yerli bütçələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir.
- Dövlət bütçəsindən yerli bütçələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə müəyyən müddətdə verilən maliyyə vəsaitidir.
- Dövlət bütçəsindən yerli bütçələrə verilən maliyyə vəsaitidir.
- Yerli bütçələrdən hüquqi şəxslərə verilən maliyyə vəsaitidir

349. Hansı vergi yerli vergiyə aid deyildir? 1. fiziki şəxslərin torpaq vergisi 2. fiziki şəxslərin gəlir vergisi 3. hüquqi şəxslərin torpaq vergisi 4. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 5. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi

- 1; 4
- ✓ 2; 3
- 2; 5
- 4; 5
- 3; 5

350. Bütçə tarazlığı nədir?

- Bütçə gəlirlərinin bütçə xərclərini üstələnməsi;
- ✓ Bütçənin gəlir və xərclərinin bərabərliyi
- Pulun dövriyyədə çox olması;
- İnflyasiya
- Bütçə xərclərinin bütçə gəlirlərini üstələnməsi;

351. Hansı vergi yerli vergiyə aid deyildir?

- fiziki şəxslərin torpaq vergisi
- ✓ hüquqi şəxslərin torpaq vergisi
- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
- bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
- fiziki şəxslərin əmlak vergisi

352. Müasir dövrdə mövcud olan bütçə tənzimlənməsinin metodlarını göstərin.

- qiymətlər arasında fərqin örtülməsi; transfertlər; emissiya; ssuda
- ✓ dotasiya; subvensiya; ssuda; subsidiyalar, transfertlər
- dotasiya; dövlət krediti

- subsidiya, dövlət borcları, dotasiya;
- subvensiya; dövlət borcları; emissiya; ssuda

353. Mərkəzləşdirilmiş pul fondların əmələ gəlməsi və istifadəsinin forma və metodlarının məcmusu dedikdə nə başa düşülür?

- sığorta siyasəti
- ✓ Bütçə mexanizmi
- nəzarət
- Bütçə planlaşdırılması
- pul münasibətləri

354. Dövlət büdcəsi nədir?

- dövlətin maliyyə proqramı
- ✓ dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondunu əks etdirən əsas maliyyə planı
- xərclər smetası
- dövlətin maliyyə aləti;
- dövlətin iqtisadi siyasətinin maliyyə konsepsiyası;

355. Bütçə sisteminin təşkili prinsipi hansıdır:

- mərkəzlilik
- ✓ vahidlik
- mərkəzlilik, universallıq;
- ədalətlilik
- universallıq

356. Bütçə profisiti nədir?

- Bütçə xərclərinin bütçə gəlirlərindən artıqlığı
- ✓ Bütçə gəlirlərinin bütçə xərclərindən artıqlığı
- Hamısı düzdür
- Variantlar düz deyil
- Bütçə gəlirlərinin bütçə xərclərinə bərabərliyi

357. Bütçə təşkilatlarının maliyyə planı necə adlanır?

- bütçə kəsiri
- ✓ xərc smetası
- maliyyə resursları
- sadalananların heç biri
- maliyyə ehtiyatı

358. Naxçıvan MR-ın büdcəsi hansı qurumda qəbul edilir?

- Respublika Milli Məclisi
- Naxçıvan MR Nazirlər Kabineti
- ✓ Naxçıvan Ali Məclisi
- Respublika Nazirlər Kabineti
- Maliyyə Nazirliyi

359. Hansı növ bölgü dövlət büdcəsi tərəfindən həyata keçirilir?

- idarədaxili və sahələrarası
- sahədaxili
- ✓ ərazilərarası və sahələrarası
- təsərrüfatdaxili
- sahədaxili və təsərrüfatdaxili

360. Bütçə gəlirləri təsnifatı kodları neçə bölmədən ibarətdir.

- 6.0
- 5.0
- ✓ 4.0
- 3.0
- 2.0

361. Aksizlər hansı mənbədən tutulur?

- işçilərin əmək haqqından
- Ümumi mənfəətdən
- qalıq mənfəətindən
- əmtəənin maya dəyərindən.
- ✓ aksizli məhsulların satışından əldə olunan gəlirdən

362. Aksizli malların ixracı vergiyə necə cəlb olunur?

- Bütün cavablar səhvdir
- Vergidən azad olunur;
- Həncinin mallar üçün müəyyən edilmiş aksiz dərəcələri üzrə vergi cəlb olunurlar
- ✓ Aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyə cəlb olunur:
- Bütün aksizli malların ixracı 15% dərəcəsi ilə vergiyə cəlb olunurlar

363. Aşağıdakılardan hansı vergilərin funksiyasına aiddir?

- Variantların heç biri düz deyil
- Xəbərdarlıq funksiyası
- Risk funksiyası
- Əmanət funksiyası
- ✓ Tənzimləyici funksiya

364. Verginin obyekti:

- Vergini ödəyəndir.
- Vergi ödəməkdən azad olandır.
- ✓ Vergi qoymaya cəlb olunan əmlak və ya gəlirlərdir
- Vergi obyekti vahidindən verginin həcmidir
- Vergidən tam və ya qismən azad olmaq deməkdir

365. Bunlardan hansı dövlət büdcəsinin vergili gəlirlərinə aiddir?

- Transfərtlər
- Dövlət istiqrazların yerləşdirilməsindən daxilolmalar
- Dövlət rüsumu üzrə daxilolmalar
- Torpaq və qeyri-maddi aktivlərin satışından daxilolmalar
- ✓ ƏDV üzrə daxilolmalar

366. Bunlardan hansı dövlət büdcəsinin əsas gəlirlərinə aid deyil?

- ✓ Fiziki şəxslərin torpaq vergisi
- Variantların heç biri düz deyil
- Torpağın və qeyri-maddi aktivlərin satışından daxilolmalar
- Əsas vəsaitlərin özəlləşdirilməsi
- Dövlətin maddi ehtiyatlarının satışından daxilolmalar

367. Gömrük rüsumu nədir?

- Variantların heç biri düz deyil
- Bazarlarda və satış yerlərində satış yerinə görə ödənilən ödənişdir
- Hüquqi və fiziki şəxslərin öz maraqları dairəsində həyata keçirdikləri əməliyyatlara görə ödənilən ödənişdir

- ✓ Gömrük orqanları tərəfindən respublika ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişdir
- Vergi orqanları tərəfindən respublika ərazisinə malların ixracı zamanı alınan ödənişdir
- 368.** Yoxlamanın təşkili üsuluna görə vergi nəzarəti təsnifləşdirilir:
- Başdan-başa və seçmə
 - Kameral və səyyar
 - Kompleks və seçmə
 - ✓ Planlı və plandankənar
 - Dövlət və qeyri-dövlət
- 369.** Dövlət büdcəsinin vergili gəlirlərinin əsas hissəsini əsasən hansı orqan təmin edir?
- Kənd Təsərrüfatı Nazirliyi
 - Maliyyə Nazirliyi
 - İqtisadi İnkişaf Nazirliyi
 - ✓ Vergilər Nazirliyi
 - Mərkəzi Bank
- 370.** Dövlət büdcəsinin gəlirlər hissəsini əsasən hansı orqanlar təmin edir?
- Dövlət Statistika komitəsi
 - Prezident Aparatı
 - Nazirlər Kabineti
 - ✓ Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi
 - Maliyyə və İqtisadi İnkişaf Nazirlikləri
- 371.** Aşağıdakılardan hansılar dövlət büdcəsinin gəlir mənbəyinə aiddir?
- Neftin və qazın satışı
 - yalnız fiziki şəxslərin gəlir vergisi
 - yalnız Neft fondundan ayırmalar
 - ✓ Fiziki və hüquqi şəxslərdən gəlir vergiləri, rüsumlar və Neft Fondundan ayırmalar
 - Dövlət müəssisələrinin gəlirlərindən
- 372.** Büdcə gəlirlərinin təsnifatı hansı bölmələri əhatə edir: 1. vergili gəlirlər; 2. Mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlirlər, inzibati tədiyyələr və rüsumlar; 3. Dövlət mülkiyyətinin, dövlət torpaqlarının və əsaslı vəsaitlərinin özəlləşdirilməsindən, satışdan və icarəsindən daxilolmalar; 4. qeyri-vergili gəlirlər; 5. Aşağı səviyyəli büdcələrdən alınan vəsaitdir.
- 1; 3
 - ✓ 1; 4
 - 3; 5
 - 4; 5
 - 3; 4
- 373.** Sadalananlardan hansı verginin funksiyasına aid deyil?
- Nəzarət
 - Bölgü funksiyası
 - ✓ Xəbərdarlıq funksiyası
 - Tənzimləyici funksiya
 - Fiskal funksiya
- 374.** Dövlət rüsumu hansı hallarda ödənilir?
- Hər ay əmək haqqına görə
 - ✓ Hüquqi və fiziki şəxslərdən, onların maraqları üçün müvafiq əməliyyatlar həyata keçirdikdə
 - Respublikaya malların ixracı zamanı
 - Variantlar düz deyil
 - Bazarlarda və yarmarkalarda satış yerlərinə görə

375. Reqressiv vergi sistemi nədir?
- ✓ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi azalır
 - Vergi dərəcəsinin artmasıdır
 - Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi dəyişilməz qalır
 - Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi artır
 - Vergi qoyma məkanının genişləndirilməsidir
376. Proporsional (mütənasib) vergi sistemi nədir?
- Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi azalır
 - ✓ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi dəyişilməz qalır
 - Vergi qoyma məkanının genişləndirilməsidir
 - Vergi dərəcəsinin azaldılmasıdır
 - Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi artır;
377. Proqressiv (mütərəqqi) vergi sistemi nədir?
- Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi azalır
 - ✓ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi artır
 - Vergi qoyma məkanının genişləndirilməsidir
 - Vergi dərəcəsinin azaldılmasıdır
 - Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi dəyişilməz qalır
378. Büdcə gəlirlərinin təsnifatı hansı bölmələri əhatə edir:
- Mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlirlər, inzibati tədiyyələr və rüsumlar
 - ✓ vergili gəlirlər, qeyri-vergili gəlirlər
 - Xarici dövlətlərdən və digər səviyyəli büdcələrdən alınan vəsaitlər
 - Aşağı səviyyəli büdcələrdən alınan vəsaitdir
 - Dövlət mülkiyyətinin, dövlət torpaqlarının və əsaslı vəsaitlərinin özəlləşdirilməsindən, satışdan və icarəsindən daxilolmalar
379. Büdcə gəlirlərini təsnifatı:
- Gəlirlərin vergi növləri üzrə daxilolmalara görə qruplaşdırılmasıdır
 - ✓ Dövlət büdcəsinin gəlirlərini yaranma mənbələrinə görə qruplaşdırılmasıdır;
 - Dövlət büdcəsinin gəlirlərinin istifadəsinə görə qruplaşdırılmasıdır
 - Büdcə xərclərinin funksional təsnifatına görə qruplaşdırılmasıdır
 - Dövlət büdcəsinin gəlirlərinin yaranma müddətinə görə qruplaşdırılmasıdır
380. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi təqdim edildiyi gündən sonra neçə gün müddətində həyata keçirilir?
- 15 gün
 - ✓ 30 gün
 - 45 gün
 - 35 gün
 - 20 gün
381. Bir vergitutma obyektindən eyni növ vergi neçə dəfə tutula bilər?
- iki dəfə
 - ✓ bir dəfə
 - üç dəfə
 - beş dəfə
 - istənilən qədər.
382. Hansı vergi növü aztəminatlı əhəlinin həyat səviyyəsinin aşağı düşməsinə daha çox təsir edir.

- mənfəət vergisi
- ✓ ƏDV
- fiziki şəxslərin əmlak vergisi
- büdcədən kənar fondlara ödəmələr
- torpaq vergisi

383. Torpaq vergisinin ödəyiciləri kimlərdir?

- ancaq torpaq sahəsi olan bütün fiziki şəxslər
- ✓ Azərbaycan Respublikası ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki və hüquqi şəxslər
- torpaq sahələrindən yalnız sahibkarlıq məqsədi üçün istifadə edən şəxslər
- həyatı torpaq sahələri
- ancaq torpaq sahəsi olan bütün hüquqi şəxslər

384. Dövlət büdcəsinin gəlirlərinə nə aiddir.?

- mənfəət
- ✓ dolaylı vergilər
- istehlak fondu
- milli varidat
- MG

385. Aşağıdakı faydalı qazıntılardan hansı yerli əhəmiyyətli tikinti materiallarına aid edilir?

- daş duz
- ✓ tikinti qumları
- kvars qumları
- təbii qaz
- mişar daşı

386. Vergilərin dəyişdirilməsi və ya ləğv edilməsi necə həyata keçirilir?

- Vergilər Nazirinin əmri ilə
- ✓ Vergi Məcəlləsinə dəyişiklik edilməklə
- Nazirlər Kabinetinin qərarı ilə
- Prezidentin fərmanı ilə
- Maliyyə Nazirinin əmri ilə

387. Vergilər üzrə borclar hansı sıra qaydası ilə ödənilir?

- maliyyə sanksiyası, faiz və verginin hesablanmış məbləği
- ✓ verginin hesablanmış məbləği, faiz, maliyyə sanksiyası
- faiz, maliyyə sanksiyası, verginin hesablanmış məbləği
- faiz, verginin hesablanmış məbləği, maliyyə sanksiyası
- verginin hesablanmış məbləği, maliyyə sanksiyası, faiz

388. Əmlak vergisinin ödəyicisi olan şəxslər kimlərdir?

- ancaq Azərbaycan Respublikasının vətəndaşları
- ✓ Mülkiyyətində əmlakı olan fiziki və hüquqi şəxslər
- müəssisələr
- ancaq əcnəbilər
- ancaq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

389. Azərbaycan Respublikasında gəlir vergisinin ödəyicisi kimlərdir?

- hüquqi şəxslər
- ✓ Rezident və qeyri-rezident fiziki şəxslər
- fərdi sahibkarlar
- fiziki və hüquqi şəxslər

- Qeyri-rezident hüquqi şəxslər

390. Vergi ödəyicisinin vergi öhdəliyi dedikdə nə başa düşülür?

- verginin hesablanması
- ✓ vergini ödəmək
- vergi orqanında uçota durmaq
- vergi borclarını ödəmək
- vergi bəyannaməsini vergi orqanına təqdim etmək

391. Dövlət gəlirlərinin səfərbərliyə alınması metodlarını qeyd edin:

- transfertlər
- ✓ vergiqoyma
- dotasiyalar
- subsidiyalar
- subvensiyalar

392. Aşağıdakı vergilərin hansıları dolay vergilərdir.

- müəssələrin əmlak vergisi; ƏDV
- ✓ ƏDV; aksizlər
- gəlir vergisi; mənfəət vergisi; aksizlər
- əmlak vergisi, gəlir vergisi
- aksizlər; müəssələrin əmlak vergisi

393. Dövlət gəlirlərinin formalaşmasında hansı tədiyyələr iştirak edir:

- dolay vergilər; borclar; dotasiya;
- ✓ vergilər; qeyri vergi daxilolmaları;
- subvensiya; subsidiya; dotasiya.
- emissiya; subsidiya; dotasiya
- subvensiya; borclar; dolay vergilər; dotasiya

394. Hansı növ tədiyyələr birbaşa vergiyə aid deyildir?

- mənfəət vergisi;
- gəlir vergisi
- torpaq vergisi
- ✓ əlavə dəyər vergisi
- əmlak vergisi

395. Əmlak vergisinin ödəyiciləri:

- AR vətəndaşları
- sahibkarlıq fəaliyyəti götərən fiziki şəxslər
- xarici vətəndaşlar
- ✓ fiziki və hüquqi şəxslər
- müəssisələr

396. Dövlət gəlirlərinin formalaşmasında əsas mənbə kimi nə çıxış edir? 1. milli gəlir; 2. vergili gəlirlər; 3. dövlət krediti; 4. qeyri vergili tədiyyələr; 5. milli sərvətin bir hissəsi;

- 1; 3
- 4; 5
- 3; 5
- ✓ 1; 5
- 2; 4

397. Bütçənin xüsusi gəlirlərinə aiddir:

- maliyyə yardımı
 - xəzinədarlıq öhdəlikləri
 - milli gəlir
 - dövlət büdcədənəknar fondların vergili gəlirləri
- ✓ vergili gəlirlər və qeyri vergili gəlirlər

398. Dövlət vergilərinin sayı neçədir?

- 7.0
 - 6.0
 - 4.0
 - 13.0
- ✓ 9.0

399. Vergi ödəyicilərinin maliyyə vəziyyətindən asılı olmayaraq əmlakın, məhsulun və ya fəaliyyətin ayrı-ayrı növlərinə görə ödənilən vergilər:

- xüsusi vergilər
 - sadalananların heç biri.
 - universal vergilər;
- ✓ real vergilər;
- vasitəli vergilər

400. Büdcə sistemi və büdcədənəknar fondların gəlirlərinin formalaşması prosesində vergilərin hansı funksiyası reallaşır:

- ✓ fiskal funksiya
- sadalananların heç biri.
 - nəzarət funksiyası;
 - tənzimləyici funksiya
 - həvəsləndirici funksiya

401. Dövlət büdcəsinin gəlirlərinə aid edilir:

- fiziki şəxslərin əmlak vergisi;
 - heç biri.
 - bələdiyyə müəssisələrin mənfəət vergisi
- ✓ fiziki şəxslərin gəlir vergisi
- fiziki şəxslərin torpaq vergisi

402. Dövlət büdcəsinin gəlirlərinə daxil deyil:

- özəl müəssisələrin ödədiyi mənfəət vergisi
 - sadalananların hamısı dövlət büdcəsinə ödənilir
 - özəl müəssisələrin ödədiyi torpaq vergisi
- ✓ bələdiyyə müəssisələrin ödədiyi mənfəət vergisi;
- dövlət müəssisələrin ödədiyi mənfəət vergisi

403. Dövlət büdcəsinin gəlirlərini göstərin:

- bələdiyyə müəssisələrinin mənfəət vergisi
 - heç biri.
 - əlavə dəyər vergisi; fiziki şəxslərin torpaq vergisi;
 - əlavə dəyər vergisi; fiziki şəxslərin əmlak vergisi
- ✓ əlavə dəyər vergisi; fiziki şəxslərin gəlir vergisi;

404. Tənzimləyici gəlirlərə aid edilmir:

- subvensiya
- subsidiya

- büdcə ssudası.
- ✓ sosial ayırmalar
- dotasiya

405. Büdcə qanunvericiliyinə uyğun olaraq tam və ya qismən müvafiq büdcələrə təhkim edilən gəlirlər

- büdcənin qorunan gəlirləri
- büdcənin alternativ gəlirləri
- büdcələrin tənzimləyici gəlirləri
- büdcənin sabit gəlirləri
- ✓ büdcələrin xüsusi gəlirləri;

406. Büdcə gəlirləri ibarətdir?

- Qaçqınçılıq yolu ilə əldə olunmuş vəsaitlər
- Heç biri
- Sosial müavinətlər
- ✓ Vergilər, rüsumlar
- Əhəlinin sərbəst pul vəsaitləri

407. Büdcə gəlirlərinin əsas hissəsini hansı vəsait tutur?

- Əsaslı ödənişlər
- Sosial ödənişlər
- Transfərlər
- ✓ Vergili gəlirlər
- Qeyri – vergi gəlirləri

408. Büdcənin xüsusi gəlirlərinə daxil olan qeyri-vergi gəlirlərinə aid olmayanı göstərin

- maliyyə yardımı
- cərimələrdən daxil olan vəsaitlər
- dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın satışından gəlirlər
- əvəzsiz köçürmələr
- ✓ hüquqi şəxslərin mənfəət vergisi

409. Bu vergi növlərindən hansı vasitəli (dolay) vergilərə aiddir.

- Hüquqi şəxslərin mənfəət vergisi
- ✓ Əlavə dəyər vergisi
- Sadələşdirilmiş sistem üzrə vergilər
- Hüquqi şəxslərin torpaq vergisi
- Əmlak vergisi

410. Aşağıdakılardan hansı vergilərin funksiyasına aid deyil?

- Tənzimləyici funksiya
- Fiskal funksiya
- Bölüşdürücü funksiya
- Nəzarət funksiya
- ✓ Risk funksiya

411. Mədən vergisinin dərəcələri hansı Qanunvericiliklə müəyyən edilir?

- Maliyyə Nazirliyinin əmri ilə
- İqtisadi İnkişaf Nazirliyinin əmri ilə
- Vergilər Nazirinin əmri ilə
- Nazirlər Kabinetinin qərarı ilə
- ✓ Vergi Məcəlləsi ilə

412. Dövlət büdcəsinin qeyri-vergili gəlirləri hansılardır?
- Mənfəət vergisi
 - Aksizlər
 - Mədən vergisi
 - ✓ Dövlət Neft fondundan ayırmalar, dövlət əmlakının özəlləşdirilməsindən və satışından gəlirlər
 - ƏDV
413. Yerli büdcənin (bələdiyyə büdcəsinin) gəlirləri hansı yerli vergilər hesabına formalaşır?
- Aksiz vergisi, əlavə dəyər vergisi və hüquqi şəxslərin mənfəət vergisi hesabına
 - Yalnız mədən vergisi hesabına
 - ✓ Fiziki şəxslərin əmlak vergisi, fiziki şəxslərin torpaq vergisi, bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət vergisi və yerli əhəmiyyətli tikinti materiallarına mədən vergisi hesabına.
 - Sadələşdirilmiş sistem üzrə vergilər hesabına
 - Hüquqi şəxslərin əmlak vergisi, hüquqi şəxslərin torpaq vergisi, hüquqi şəxslərin mənfəət vergisi, mədən mədən vergisi hesabına
414. Vergi nədir?
- vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən könüllü ödənişlərdir
 - Vətəndaşların öz maraqları dairəsində hər hansı bir əməliyyatı həyata keçirmək üçün dövlət büdcəsinə ödədiyi vəsaitdir.
 - Variantlar düz deyil
 - Vergilər dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində yalnız dövlət büdcəsinə köçürülən məcburi, fərdi və əvəzsiz ödənişlərdir
 - ✓ vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəkildə dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi və əvəzsiz ödənişlərdir
415. Qüvvədə olan Vergi Məcəlləsinə əsasən respublikamızda neçə vergi növü tətbiq edilir?
- 5.0
 - 14.0
 - 8.0
 - 7.0
 - ✓ 9.0
416. Büdcə gəlirləri nədir?
- Bütün səviyyəli büdcələrin maliyyə vəsaitləri və büdcədən kənar fondların məcmusudur;
 - Mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş maliyyə vəsaitləridir;
 - Xarici dövlətdən alınmış borcdur
 - Beynəlxalq kreditlərdir
 - ✓ Dövlətin funksiyalarını yerinə yetirilməsi üçün mərkəzləşdirilmiş maliyyə vəsaitidir
417. Hansı vergi yerli vergiyə aid deyildir?
- yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
 - bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
 - fiziki şəxslərin torpaq vergisi
 - fiziki şəxslərin əmlak vergisi
 - ✓ hüquqi şəxslərin torpaq vergisi
418. Gəlir vergisi hansı dərəcələrlə hesablanır?
- 12,20,30,35 faiz
 - 14,20,35,45 faiz
 - 12,35 faiz
 - 0,12,30,35 faiz
 - ✓ 14,25 faiz
419. Əlavə Dəyər Vergisi hansı dərəcə ilə büdcəyə ödənilir?

- 28 faiz
- 15 faiz
- ✓ 18 faiz
- 10 faiz
- 22 faiz

420. Aşağıdakılardan hansı dövlət vergilərinə aid deyildir?

- yol vergisi
- aksizlər
- hüquqi şəxslərin torpaq vergisi
- hüquqi şəxslərin əmlak vergisi
- ✓ fiziki şəxslərin əmlak vergisi

421. Fiziki şəxslər gəlir vergisini hansı büdcəyə ödəyirlər?

- 50% - yerli büdcəyə; 50% dövlət büdcəsinə
- 80% -dövlət büdcəsinə, 20%- yerli büdcəyə
- büdcədən kənar fonda
- ✓ dövlət büdcəsinə
- yerli büdcəyə

422. Mənfəətdən vergi hansı dərəcə ilə tutulur?

- 0.24
- 0.27
- 0.18
- 0.22
- ✓ 0.2

423. Vergi Məcəlləsi Azərbaycan Respublikası ərazisində hansı vergiləri müəyyən edir?

- ancaq dövlət vergilərini
- yerli və muxtar respublika vergilərini
- dövlət və muxtar respublika vergilərini
- ✓ dövlət, muxtar respublika və yerli vergiləri
- ancaq dövlət və yerli vergiləri

424. Birbaşa vergiləri göstərin:

- mənfəət vergisi, aksizlər;
- mədən vergisi, aksizlər
- mədən vergisi, fiziki şəxslərin gəlir vergisi
- ✓ mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi;
- mənfəət vergisi, əlavə dəyər vergisi;

425. Büdcə gəlirləri, habelə dövlət büdcəsi kəsirinin maliyyələşməsi mənbələri üzrə daxilolmalar yerinə yetirilmədikdə, müdafiə olunmuş xərc maddələri istisna olmaqla, büdcə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisar edilməsi:

- büdcə krediti
- heç biri
- büdcə ssudası;
- büdcə qrantı
- ✓ büdcə sekvestri

426. Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz verilən maliyyə vəsaitidir.

- subvensiya
- heç biri.

- büdcə ssudası
 - ✓ subsidiya
 - büdcə krediti
- 427.** Məqsədli maliyyələşdirmənin həyata keçirilməsi üçün dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə verilən, lakin həmin məqsəd üçün və ya müəyyən edilmiş müddətdə istifadə edilmədikdə geri qaytarılan maliyyə vəsaitidir
- büdcə krediti
 - büdcə ssudası;
 - subsidiya
 - dotasiya
 - ✓ subvensiya
- 428.** Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə, yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir
- heç biri
 - dotasiya
 - subsidiya
 - ✓ büdcə ssudası;
 - subvensiya
- 429.** Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə, onların gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz verilən maliyyə vəsaitidir
- ssuda və ya subvensiya
 - subsidiya və ya subvensiya
 - ✓ dotasiya
 - subvensiya
 - ssuda
- 430.** Aşağı büdcə həlqələrinin gəlirlərinin tamamlanması üçün yuxarı büdcə həlqələrindən ayrılan vəsait:
- büdcələrin xüsusi gəlirləri;
 - dəyişən gəlirlər
 - sabit gəlirlər
 - ✓ büdcələrin tənzimləyici gəlirləri;
 - möhkəmləndirilmiş gəlirlər
- 431.** Xüsusi gəlirlərin təsnifatına aiddir?
- Rəsmi, qeyri-rəsmi
 - Mərkəzləşdirilmiş, qeyri-mərkəzləşdirilmiş
 - Dövlət, qeyri-dövlət
 - ✓ Vergi, qeyri-vergi
 - Real, qeyri-real
- 432.** Vergi orqanlarının vəzifələrinə aid edilmir:
- Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafeələrini müdafiə etmək.
 - ✓ Büdcənin gəlir hissəsini proqnozlaşdırmaq.
 - Hesablanmış və daxil olmuş vergilərin uçotunu aparmaq
 - Vergi ödəyicilərinin uçotunu aparmaq.
 - Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənməsinə nəzarət etmək.
- 433.** Kassa metodu ilə büdcənin icrası neçə hissədən ibarətdir.
- ✓ 3.0
 - 1.0
 - 4.0

- 5.0
- 2.0

434. Bütçənin kassa icrası harada aparılır?

- Mərkəzi Bankda
- Vergilər Nazirliyində
- Bütçə təşkilatlarında
- ✓ Dövlət xəzinədarlığında
- Beynəlxalq Bankda

435. Dövlət xəzinədarlığının predmeti.

- Kommersiya müəssisələrini maliyyə vəsaitləri ilə təmin etmək
- Bankların depotiv fəaliyyəti
- Bankların aktiv əməliyyatları
- ✓ Bütçə gəlir və xərclərinin icrasının uçotunu aparmaq
- Bankların passiv əməliyyatları

436. Bütçə xərclərinin təsnifatı:

- Xərclərin qeyri funksional və tədavül təsnifatına əsasən
- Xərclərin istehsal və maliyyə təsnifatına əsasən.
- Xərclərin istehsal və tədavül təsnifatına görə
- Xərclərin sabit və qeyrisabit təsnifatına görə
- ✓ Xərclərin funksional, iqtisadi və inzibati təsnifatına görə

437. Dövlət xəzinədarlıq orqanlarının fəaliyyəti nə ilə bağlıdır.

- Kommersiya müəssisələrində maliyyə vəsaitlərinin istifadəsilə
- Qeyri kommersiya orqanlarında pul vəsaitlərinin istifadəsilə
- Dövlət xəzinəsində maliyyə vəsaitinin toplanması ilə
- ✓ Bütçənin gəlir və xərclərinin icrası və onun üzərində nəzarətlə
- Bütçədə pul vəsaitlərinin toplanması ilə

438. Dövlət xəzinədarlıq sistemi dedikdə:

- Ayırı-ayrı həmcins olmayan subyektlərin məcmusu başa düşülür
- Bütçə vəsaitlərinin istifadəsini təmin edən təşkilat başa düşülür
- Ayırı-ayrı forma və metodların məcmusu başa düşülür
- Ayırı-ayrı maliyyə həlqələrinin məcmusu başa düşülür
- ✓ Dövlət büdcəsindən maliyyələşən təşkilatların maliyyə əməliyyatlarının uçotunu aparan orqandır

439. Xəzinədarlıq nəzarətinin obyektləri.

- Kommersiya müəssisələrinin vəsaiti, bütçədən kənar fondların vəsaitləri
- Sığorta şirkətlərinin vəsaiti və dövlət kreditinin vəsaiti
- Hüquqi və fiziki şəxslərin vəsaiti.
- ✓ Dövlət büdcəsinin vəsaiti, bütçədən kənar fondların vəsaiti
- Dövlət müəssisələrinin vəsaiti, kommersiya banklarının vəsaiti

440. İlin sonunda bütçədə artıq vəsait qaldıqda onun taleyi necə həll olunur?

- sahələr üzrə yenidən bölüşdürülür
- Variantlar düz deyil
- Mərkəzi Bankın valyuta ehtiyatlarına daxil edilir
- ✓ Növbəti ilin büdcəsinə daxil edilir və ya idarəetməyə verilir
- Nazirlər Kabinetinə verilir

441. Dövlət büdcəsinin vəsaitləri hansı qurumun hesabında yerləşdirilir

- Nəzarət üçün Daxili İşlər Nazirliyinin
- Ayrı-ayrı təsərrüfat subyektlərinin hesabında
- Nazirlər Kabinetinin
- Mərkəzi Bankın
- ✓ Mazliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin

442. Bütçənin kassa icrası hansı prinsipə əsaslanır?

- Bütçənin aşkarlığı prinsipinə
- Gəlir və xərclərin balanslaşdırılması prinsipinə
- Bütçənin hüquqiliyi prinsipi
- Bütçə vəsaitlərinin səmərəli və qənaətlə istifadə edilməsi prinsipinə
- ✓ Xəzinənin vahidliyi prinsipinə

443. Bütçənin icrası nəyi əhatə edir:

- Bütçə layihəsinin tərtibidir
- Variantların heç biri düz deyil
- Bütçəyə nəzarətdir.
- ✓ Bütçə vəsaitlərinin yığılması və istifadəsi proseslərini əhatə edir;
- Bütçənin icrası haqqında hesabatın hazırlanmasıdır

444. Xəzinədarlıq hansı orqanın təbəçiliyindədir?

- Hökumətin
- Parlamentin
- Mərkəzi bankın
- Prezident aparatının
- ✓ Maliyyə nazirliyinin

445. Bütçə təşkilatlarında vəzifə maaşları necə müəyyən edilir?

- təşkilatın rəhbərliyinin qərarı ilə.
- nəzarət orqanının qərarı ilə
- yuxarı təşkilatın qərarı ilə.
- ✓ ştat cədvəli üzrə
- əmək kollektivinin qərarı ilə

446. Aşağıda qeyd olunan hansı sənəd bütçənin icrasında əsas operativ sənəd sayılır?

- bütçənin gəlirlər və xərclər balansı.
- bütçə müəssisələrinin sifarişi.
- bütçənin smeta xərcləri
- təsdiq edilmiş bütçə layihəsi.
- ✓ bütçənin gəlirlər və xərclər siyahısı

447. Dövlət xərcləri hansı prinsiplər əsasında həyata keçirilir?

- ünvanlı olmaması
- təyinatlı olmaması
- geri qaytarılması
- istifadə üçün haqq alınması
- ✓ əvəzsiz, məqsədli və ünvanlı

448. Qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün bütçədən ayrılan vəsait necə adlanır?

- Subsidia
- subvensiya
- Dotasiya

- Bütçə ssudası
- ✓ Bütçə xərcləri;

449. Bütçənin inkişaf proqnozu nədir?

- Bütçə sisteminin qurulması prinsipidir
- Yalnız bütçə gəlirlərinin artımının qiymətləndirilməsidir.
- Bütçə prosesinin son mərhələsidir
- ✓ Bütçənin gəlir və xərc hissələrinin inkişaf yollarının və ehtimal olunan hədlərinin qiymətləndirilməsidir
- Bütçənin xüsusi gəlirlərinin planlaşdırılmasıdır

450. Bütçə vəsaitinin baş sərəncamçısı hansı dövlət orqanıdır?

- AR-nın Milli Məclisi
- Vergilər Nazirliyi
- AR Dövlət Statistika Komitəsi
- ✓ AR Maliyyə Nazirliyi
- Dövlət Gömrük Komitəsi

451. Bütçə təhlili həyata keçirilən zaman hansı üsullardan istifadə edilir?

- Nəzarət və müqayisə
- Variantların hamısı düzdür
- Balanslaşdırma və qruplaşdırma
- Qruplaşdırma və nəzarət
- ✓ Müqayisə və qruplaşdırma

452. Bütçədən maliyyələşdirmənin üsulları

- ✓ proqram -məqsədli, normativ
- sahələr üzrə maliyyələşdirmə
- kompleks maliyyələşdirmə
- Təşkilati maliyyələşdirmə
- İnzibati maliyyələşdirmə

453. Bütçə xərclərinin iqtisadi təsnifatına aid deyil:

- idarənin saxlanılması xərcləri
- ✓ bütçələr arasında transfertlər.
- dövlət idarəetmə sektoru üzrə xərclər
- faizlər üzrə ödənişlər
- əməyin ödənişi xərcləri;

454. Dövlət büdcəsindən aşağıdakı funksional növlü xərclər maliyyələşdirilir:

- bələdiyyələrin ərazisində ətraf mühitin mühafizəsi
- ✓ məhkəmə sisteminin fəaliyyət göstərilməsinə çəkilən xərclər
- bələdiyyə ictimai asayişinin mühafizəsi orqanlarının saxlanması
- yerli özünüidarəetmə orqanlarının saxlanması
- məişət tullantılarının ləğv edilməsi və yenidən emal edilməsinin təşkili;

455. Bütçə təşkilatları üçün ayrılan illik təxsisatın bölgüsü hansı qrafik üzrə aparılır

- ✓ rüblük
- aylıq
- 6 aylıq
- 9 aylıq
- 4 aylıq

456. Yerli büdcələrdən aşağıdakı funksional təyinat xərclər maliyyələşdirilir:

- bələdiyyələrə maliyyə yardımı
- ✓ bələdiyyənin idarə edilməsi xərcləri
- dövlət investisiya proqramlarının həyata keçirilməsi
- əsaslı tədqiqatlar və elmi-texniki inkişafa yardım
- müdafiə xərcləri

457. Bütçə vəsaitinin verilməsi aşağıdakı formalarda həyata keçirilir. Səhv olanı göstərin:

- bütçə idarələrinin saxlanmasına təxsisatlar
- fəaliyyətdə olan hüquqi şəxslərin nizamnamə kapitalına investisiyalar
- əhaliyə sosial təminat üzrə ödənişlər
- ✓ kommersiya fəaliyyəti ilə məşğul olan dövlət müəssisələrinin məhsul istehsalına çəkilən xərclər
- kommersiya fəaliyyəti ilə məşğul olan dövlət müəssisələrinə ssudaların verilməsi

458. Dövlət büdcəsinin əsaslı xərclərinə aiddir:

- sosial müavinatlara xərclər
- pensiyalar
- ✓ səhmlərin alınması xərcləri;
- əmək haqqına üstəlik xərclər
- grantlar

459. Dövlət büdcəsinin cari xərclərinə aid edilmir:

- pensiyalar
- sosial müavinatlara xərclər
- faiz üzrə ödənişlər
- grantlar
- ✓ səhmlərin alınması xərcləri

460. Bütçə xərclərinin funksional təsnifatına aiddir:

- yanacaq və sürtkü materiallarının alınması xərcləri
- idarənin digər xərcləri.
- əməyin ödənişi xərcləri
- idarənin saxlanılması xərcləri
- ✓ ali təhsilə çəkilən xərclər;

461. Bütçə xərclərinin funksional təsnifatına aid deyil:

- müdafiə xərcləri;
- bədən tərbiyəsi, gənclər siyasəti və turizm xərcləri;
- məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluğun saxlanması;
- ümumi dövlət xərcləri;
- ✓ əməyin ödənişi xərcləri.

462. Dövlət büdcəsinin icrası ilə hansı icra orqanı bilavasitə məşğul olur?

- Vergilər Nazirliyi
- Nazirlər Kabineti
- ✓ Maliyyə Nazirliyi
- Prezidentin İcra Aparatı
- Mərkəzi Bank

463. Dövlət büdcəsinin vəsaitləri hansı valyuta növü üzrə xərclənir?

- ABŞ dolları
- ✓ Milli valyuta
- ABŞ dolları və manat

- Türk lirəsi
- Avro

464. Bütçənin icrasına maliyyə nəzarəti neçə formada həyata keçirilir?

- 2.0
- ✓ 3.0
- 6.0
- 4.0
- 5.0

465. Bunlardan hansı müdafiə olunan xərc maddəsi deyil?

- Dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər
- ✓ İntestisiya xərcləri
- Əmək haqqı və ona üstəlik
- Variantların hamısı düzdür
- Sosial müavinətlər və ödənişlər

466. Bunlardan hansı müdafiə olunan xərc maddəsidir?

- İdarəetmə xərcləri
- ✓ Əmək haqqı xərcləri
- Hərbi xərclər (müharibə şəraiti deyilsə)
- İnventar avadanlıqlarının alınması xərcləri
- İntestisiya xərcləri

467. Aşağıdakılardan hansı bütçə xərclərinin inzibati təsnifatına aiddir?

- Təhsil və səhiyyə xərcləri
- ✓ AR Təhsil nazirliyinə ayrılan vəsait
- Faizlər üzrə ödənişlər
- Nəqliyyat və rabitə xərcləri
- Əmək haqqının ödənilməsi

468. Bütçə xərclərinin inzibati təsnifatı nədir?

- Bütçə xərclərinin iqtisadi əlamətinə görə qruplaşdırılmasıdır.
- bütçə xərclərinin qanunvericiliyə uyğun olaraq müxtəlif prinsiplər üzrə qruplaşdırılmasıdır.
- Bütçə xərclərinin gəlirlərlə təmin olunmayan məbləğidir
- ✓ Bütçənin xərclərinin qanunvericiliyə uyğun olaraq müvafiq vəzifə və funksiyaları həyata keçirən dövlət və ya özünüidarəetmə orqanları və təşkilatlar üzrə qruplaşdırılmasıdır.
- Variantların heç biri düz deyil

469. Bunlardan hansı bütçənin qeyri-istehsal sahələrinin xərclərinə aid deyil?

- Elm və təhsil xərcləri
- ✓ Sənaye və tikinti xərcləri
- Qeyri-maddi istehsal sahələri
- Mənzil – kommunal təsərrüfatı xərcləri
- Səhiyyə xərcləri

470. Aşağıdakı hallardan hansı bütçə vəsaitlərindən istifadənin səmərəliliyini (faydalılığını) artırma bilər?

- Bütçə gəlirlərinin sürətlə artırılması, sosial xərclərin çoxaldılması
- ✓ Bütçə vəsaitinin istifadəsində hesabatlılığın, şəffaflığın və vətəndaş nəzarətinin gücləndirilməsi
- Bütçə prosesi müddətinin azaldılması
- Variantların hamısı düzdür
- Bütçə prosesinin qapalılığın artırılması

471. Bütçə ssudaları nəyə deyilir?
- Bütçə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə, eyni zamanda yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmamaq şərti ilə ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir
 - ✓ Bütçə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə, eyni zamanda yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir
 - Bütçə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə qaytarılmamaq şərti ilə ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir
 - Bütçə sekvestri
 - Bütçə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri tənzimləmək üçün il ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.
472. Bütçədən qanunvericilikdə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsait
- subvensiya
 - ✓ bütçə xərcləri;
 - bütçə ssudası
 - sadalananların heç biri.
 - subsidiya
473. Müdafiə olunan xərc maddələri nəyə deyilir?
- Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunan xərc maddələridir
 - ✓ Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunmayan xərc maddələridir
 - Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunan gəlir maddələridir
 - Bütçə kəsiridir
 - Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunmayan gəlir maddələridir
474. Əhalinin əztəminatlı təbəqələrinə verilən ünvanlı sosial yardım hansı mənbələr hesabına ödənilir?
- Rayon (şəhər) icra hakimiyyəti orqanlarının bütçəsi
 - ✓ Dövlət bütçəsi
 - Yol Fondu
 - Nazirlər Kabineti
 - Dövlət Neft Fondu
475. Dövlət bütçəsinin əsaslı xərcləri aşağıdakılardan ibarətdir:
- Əmək haqqının ödənişi
 - ✓ Əsas fondlara əsaslı vəsait qoyuluşu (əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir), dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər
 - Mal və xidmətlərin haqqının ödənilməsi, dotasiya
 - Əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir, əməyin ödənilməs, uzunmüddətli kreditlər, kommunal xərclər, sair investisiyalar
 - idarəetmə xərcləri, uzunmüddətli kreditlər.
476. İqtisadi məzmunundan aslı olaraq bütçə xərcləri mövcud olur:
- birbaşa; dolayı
 - ✓ cari; əsaslı
 - müdafiə; iqtisadi
 - fiskal
 - sosial; iqtisadi
477. Aşağıda sadalananların hansını düzgün hesab edirsiniz?
- dövlət xərcləri = dövlət bütçəsinin xərcləri;
 - ✓ dövlət xərcləri > dövlət bütçəsinin xərcləri
 - dövlət xərcləri ≤ dövlət bütçəsinin xərcləri
 - dövlət xərcləri ≥ dövlət bütçəsinin xərcləri
 - dövlət xərcləri < dövlət bütçəsinin xərcləri
478. Sekvestr nəyə görə tətbiq edilir?

- büdcələrarası tənzimləmə üçün
- ✓ büdcənin gəlirlərinin nəzərdə tutulmuş səviyyədə yığılmadığı hallarda müdafiə olunan xərc maddələri istisna olmaqla digər xərclərin ixtisarı
- büdcəyə nəzarət etmək üçün
- büdcə maddələrini şərh etmək üçün
- dövlət xərclərinin artması üçün

479. Vergi yoxlamasının mahiyyətini xarakterizə edən əsas elementlər verilmişdir. Aid olmayanı qeyd edin:

- Vergi yoxlaması aparılmasının baza üsulu
- Vergi yoxlamasının subyekti
- ✓ Vergi idarələrinin sayı
- Vergi yoxlamasının obyektı
- Vergi yoxlamasının məqsədi

480. Dövlət büdcəsinin sosial xərclərinə aid olanı göstərin?

- Müdafiə xərcləri
- ✓ Təhsil, Səhiyyə, Mədəniyyət, İdman, Gənclər siyasəti
- Məhsuldar qüvvələrin inkişafı
- İdarəetmə aparatının saxlanılması
- Təhlükəsizlik xərcləri

481. Dövlət büdcəsinin icrasına cari nəzarəti hansı orqan həyata keçirir:

- İqtisadi İnkişaf Nazirliyi
- ✓ Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyi
- Hesablama Palatası.
- Milli Məclis.
- Vergilər Nazirliyi

482. Aşağıdakılardan hansı dövlət kreditinə aiddir?

- Banklardan fiziki şəxslərə verilən kredit
- Dövlət büdcəsindən verilən dotasiya
- Dövlət büdcəsindən verilən subsidiya
- Dövlət büdcəsindən verilən subvensiya
- ✓ Dövlət büdcəsindən verilən ssuda

483. Dövlət krediti münasibətlərində kreditor kimdir?

- Borc götürmək istiyən subyektə zəmanət verən
- Kredit götürən subyekt
- Kredit münasibətlərinin istənilən iştirakçısı;
- ✓ Borc təklif edən subyekt
- Deyilənlərin hər biri düzgündür.

484. Şərti dövlət krediti nədir?

- Şərti dövlət krediti büdcə kreditinin formasıdır
- Şərti dövlət krediti dövlətin bələdiyyələrdən borc almasıdır
- Şərti dövlət krediti dövlətin heç bir təminat vermədən borc öhdəlikləri götürməsidir
- Şərti dövlət krediti yuxarı büdcə həlqəsindən aşağı büdcə həlqəsinə büdcə ssudasının ayrılmasıdır
- ✓ Şərti dövlət krediti dövlətin zəmanətçi sifətində çıxış etdiyi haldır

485. Dövlət kreditinin bank kreditindən fərqli cəhətini göstərin.

- Dövlət krediti ilə bank arasında fərq yoxdur
- Bütün cavablar düzgündür

- Bank krediti təminatlı, dövlət krediti təminatlıdır
- ✓ Dövlət kreditinin konkret məqsədi əvvəlcədən göstərilir, bank kreditinin məqsədi isə əvvəlcədən göstərilir
- Dövlət krediti müddətsiz olur, bank krediti isə müddətli olur

486. Bütçə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?

- İdxalat azalar
- Faiz dərəcələri artar
- İnflyasiya azalar
- ✓ Dövlət borcu artar
- İxracat azalar

487. Aşağıdakılardan hansılar bütçə kəsirinin örtülməsinə xidmət edir?

- Variantlar düz deyil
- Kreditlər
- Neft fondunun transferti
- ✓ Dövlət qiymətli kağızları
- Qrantlar

488. Dövlət kreditinə aşağıdakılar daxildir.

- yerli bütçələrə verilən vəsaitlər
- Bütçə ssudalarının verilməsi
- Mərkəzi Bankın banklararası verdiyi kreditlər
- ✓ dövlət tərəfindən buraxılan borc qiymətli kağızları
- Dövlət müəssisələrinin borc qiymətli kağızları;

489. Dövlət borcu hansı mənbələr hesabına ödənilir?

- dövlət müəssisələrinin vəsaitləri hesabına
- dövlət sığorta şirkətlərinin vəsaitləri hesabına
- məqsədli bütçədənkənar pul fondlarının hesabına
- müəssisələrin gəlirləri hesabına
- ✓ dövlət bütçəsinin vəsaitləri hesabına

490. Dövlət kreditinin funksiyalarını seçib göstərin?

- yığım
- xəbərdarlıq
- yoxlama
- risk
- ✓ bölgü; tənzimləmə; nəzarət

491. Dövlət Neft Fondunun gəlirləri mənfəət vergisinə hansı dərəcə ilə cəlb olunur?

- 18 faiz
- ✓ vergi tutulmur
- 20 faiz
- 22 faiz
- 4 faiz

492. Sığorta riski nədir?

- ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta riski sayılan hadisənin qanunauyğunluq əlamətləri olmalıdır
- ehtimal olunan elə hadisədir ki, onun baş verməsi qaçılmazdır.
- ✓ ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır. Sığorta riski sayılan hadisənin təsadüf əlamətləri olmalıdır
- Heç biri
- elə hadisədir ki, onun baş verməsi gözlənilir və ona qarşı sığorta aparılır.

- 493.** Sığorta agentı:
- Sığortalının adından sığorta müqavilələri bağlayır
 - Sığorta müqaviləsinin müstəqil tərəfidir
 - Heç biri
 - Maliyyə nazirliyinə tabedir
- ✓ Sığortaçının adından müqavilələri bağlayır
- 494.** Kommersiya riski hansıdır?
- Valyuta məhdudiyyətləri
 - Siyasi risk
- ✓ İflas
- İnflyasiya
 - Tətil
- 495.** Sığortaçının sığorta fondu yaradılır:
- Heç biri
 - Valyuta formasında
 - Makrosəviyyədə, mərkəzləşmiş
 - Natural formada qeyri-mərkəzləşmiş
- ✓ Pul formasında qeyri-mərkəzləşmiş
- 496.** Təkrar sığortalı kimdir:
- Fiziki şəxs
 - Heç biri
 - Sahibkarlıq lisenziyasına malik olan fiziki və hüquqi şəxs
- ✓ sığortaladığı və ya təkrarsığortaladığı riskləri təkrarsığorta müqaviləsi əsasında təkrarsığorta etdirən (təkrarsığortaya ötürən) sığortaçı və ya təkrarsığortaçı
- Ancaq hüquqi şəxs
- 497.** Franşiza nədir?
- bağlanan sığorta müqaviləsinin miqdarı
 - sığorta növü
 - sığorta müqaviləsindəki pozuntulara tətbiq edilən sanksiya
- ✓ sığorta şirkətinin ödəmədiyi zərərin miqdarı
- sığorta ziyanının ödənilməsi
- 498.** Listinq xidməti nədir:
- Qiymətli kağızların minimal səviyyədə emissiyası
 - Qiymətli kağızların ilkin bazarda emisyası
 - Qiymətli kağızların alıcı və satıcı arasındakı maliyyə hesablaşma forması
 - Maliyyə risklərinin sığortalanması
- ✓ Firmanın qiymətli kağızlarının Fond bazasında alqı-satqısına icazə verilməsi
- 499.** Svop bazarı dedikdə nə başa düşülür?
- bu gələcək dövr üçün müəyyən əmtəənin alqı-satqısı ilə əlaqədar bağlanmış müqavilədir;
 - əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr üçün alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli bağlanmış saziş
 - sövdələşmə müddətində qiymətli kağızların pul vəsaitlərinə mübadilə edilməsi;
 - bu elə bazardır ki, burada tərəflər onlarda olan mövcud qiymətli kağızların gələcəkdə müəyyən olunmuş vaxtda alqı-satqısı ilə əlaqədar razılığa gəlirlər
- ✓ qiymətli kağızlar üzrə sövdələşmə əldə etmiş iştirakçılar arasında sazişlərin birbaşa mübadilə edildiyi bazar
- 500.** Bütçə - vergi siyasətinə aiddir:

- pul-kredit siyasəti
- maliyyə siyasəti
- iqtisadi siyasət
- gömrük siyasəti
- ✓ fiskal siyasət